

QARABAĞ AZƏRBAYCANDIR



İlham

"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 043 (6243) 6 mart 2021-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

İlham Əliyev: "Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi"

Bax2

YAP Mətbuat Xidmətinin məlumatı

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin...



Bax 2

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda dünya və dini irsinin qorunmasına yeni töhfəsini verir



Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi

əhəmiyyət daşıyan dini abidələr bərpa edilir...

Bax 8

8 Mart Beynəlxalq Qadınlar Günüdür

Tariximizin mürəkkəb ictimai-siyasi proseslərində cəmiyyətin sarsılmaz mənəvi dəyərinə çevrilən Azərbaycan qadını fəallığı ilə seçilmişdir. Gözəllik nümunəsinə çevrilən Azərbaycan qadını ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı...



Bax 12

Bəhrüz Quliyev: "Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir"



"İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsinə də qazandığı qələbəsi ilə bağlı təşkilata üzv olan dövlət başçıları..."

Bax 7

SOROS FONDU: Azərbaycana "QAYIDIŞ" planının gizlinləri

Beləliklə, apardığımız araşdırmanın daha bir maraqlı məqamının növbəsi çatdı. Daha dəqiq desək, silsilə xarakterli araşdırma yazımızın bu hissəsini Corc Sorosun dəstək göstərdiyi və...

Bax 13

Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram

Bax 7

Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın əsasən xristian icmasından ibarət olan katolik ölkəsi ilə əməkdaşlıq etməsi və bunun katoliklərin paytaxtı Roma şəhərində baş tutması çox vacib məsələdir...




Bax 11

Hulusi Kılıç:
"Azərbaycan və
Türkiyə əkiz
qardaşdır və bu
gerçek türk dünyasına
nümunədir"



Bax 11

ABŞ Kongresindəki
Azərbaycan üzrə İşçi
Qrupun həmsədri
Xocalı faciəsinin ildönümü
ilə bağlı bəyanat verib



"Fəxərxançə"
SOKDA: Məsut
Özil meydanı
xərəkədə tərk etdi!



Bax 16

Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”



YAP Mətbuat Xidmətinin məlumatı



Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri təyin edilmişdir.

miz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşməne sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.

Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istəməz gələcəkdə müharibə risklərini artırır. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşməni ordu-sunu məhv etdik və istədiyimizə nail olduq.

Ötən son 3 il ərzində prezident və parlament seçkiləri keçirilmişdir. Prezident və parlament seçkilərinin ölkəmizin müasir həyatında xüsusi yeri vardır. Xüsusilə nəzərə alsaq ki, prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır.

Prezident seçkilərindən sonra bəyan etdiyim proqram icra olunur və biz ardıcılıqla öz hədəflərimizə çatırıq. Prezident seçkilərindən sonra mən ərazi bütövlüyümüzün bərpasını qarşıya birinci dərəcəli vəzifə kimi qoymuşdum və biz buna nail olduq. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə, o cümlədən xoşagəlməz hallara qarşı mübarizədə də qarşıma açıq-aydın hədəflər qoyuldu. Biz ardıcılıqla və məqsədyönlü şəkildə bu hədəflərə çatırıq.

Ardı Səh. 3

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz və bölgəmiz üçün həlledici illər olub”



Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultaya videoformatda çıxış edib.

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyasının VII qurultayını açıq elan edirəm.

Dövlət Himni səsləndi.

Prezident İlham Əliyev: Hörmətli Yeni Azərbaycan Partiyasının üzvləri, ilk növbədə, xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.

Prezident İlham Əliyev: Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Sonra dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş nitqi

-Partiyamızın VI qurultayından üç il ötür. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbə-

rultayda giriş nitqi söylədi. Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbə-

Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”



Prezident İlham Əliyev: Ulu Öndərin müstəqilliklə bağlı birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi

Əvvəli-Səh-2

Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranmışdır, bu vəziyyəti biz yaratmışıq. Biz realıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz nəinki enerji və nəqliyyat dehlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir. Ona görə son vaxtlar bizim siyasətimizlə bağlı dünyada gedən düzgün təhlillər və bizim fəaliyyətimizə verilən yüksək qiymət həqiqəti tam əks etdirir. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni realıqlar yaratmışdır. Bölgədə yeni əməkdaşlıq imkanları yaranmışdır. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılmışdır və eyni zamanda, ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni

imkanlar yaranıb.

Biz bütün işləri ardıcılıqla edirik və əgər son 17 illik tariximizə nəzər salsaq görərik ki, qarşıya hədəflər qoyulurdu, hədəflər düzgün müəyyən edilirdi, biz bu hədəflərə çatırdıq və ondan sonra qarşımıza yeni hədəfləri qoyurduq. Beləliklə, həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişafı təmin etdik, beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuz və hörmətə malik olan ölkəyə çevirdik və əsas məsələmizi - ərazi bütövlüyümüzün bərpasını təmin etdik.

Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın müstəqilliyi üçün ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika

donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır.

Digər önəmli amil Heydər Əliyevin Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın hücumlarına məruz qalırdı, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Heydər Əliyev və onun ətrafında birləşmiş insanlar Naxçıvanı qoruya bildilər, düşməni yerinə oturdular və orada sərhəddə gedən şiddətli döyüşlərdə qalib gəldilər.

Eyni zamanda, müstəqilliklə bağlı Ulu Öndərin birmənalı, qətiyyətli addımları xalq tərəfindən yüksək qiymətləndirilirdi. O vaxt Azər-

baycan Respublikasında Sovet İttifaqının saxlanmasıyla bağlı referendum keçirilmişdi və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmışdı. Sanki Azərbaycan xalqı müstəqillik istəmir, sanki Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşamaq istəyir. Bu, absurd idi. Çünki 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistan azərbaycanlıların qovulması - bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilər? Yəni, tam saxtalaşdırılmışdır. Ancaq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan verməmişdir. Bu, böyük cəsarət, qəhrəmanlıq tələb edən addım idi. Eyni zamanda, o vaxt Bakıda sovet Azərbaycanının bayrağı altında oturan rəhbərlik sanki o keçmişdən elə ikeilli yapılmışdı ki, onu buraxmaq istəməzdi. Ancaq Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi və Sovet İttifaqının dağılmasına hələ çox vaxt var idi.

Yəni, bütün bu faktorlar, bütün bu amillər Heydər Əliyevin xalq qarşısında olan hörmətini daha da artırırmışdır.

Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yəni də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üzləşə bilər və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən hadisələrə nəzər yetirmək kifayətdir. Faktiki olaraq onun əksidir, ümitsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə ölkə necə inkişaf edə bilərdi?! Bizim torpaqlarımız əldən gedirdi, ərazi bütövlüyümüzü pozulmuşdu, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulmuşdu, Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdu, Şuşa və Laçın işğal altına düşmüşdü, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranmışdı, qaçqınlar, köçkünlər yaranmışdı və gələcək üçün, bu vəziyyəti dəyişdirmək üçün heç bir əsas yox idi.

Ardı Səh. 4



Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”

Əvvəli-Səh-3

Kim bu vəziyyəti dəyişdirəcəkdi? O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütüylü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə gəlmiş təsadüfi adamlar eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlarla, elə bil ki, əkiz qardaşdılar. Təcrübəsiz, bilsiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari, daha hansı epitet qaldı. İstənilən mənfi epitet bunlara yaraşır. Bax, bunlar idi o vaxt Azərbaycanı idarə edənlər.

Bələ insanlara xalq tərəfindən inam ola bilərdimi? Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdür, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütüylü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistan benzini satırdı. Bütün vəzifələrə rüşvət müqabilində insanlar təyin edilirdi, təsadüfi insanlar, küçədən keçənlər. Baxın, indi mən bunu dəfələrlə demişəm, kim idarə edirdi Azərbaycanı, hansı əxlaq, hansı bilik sahibləri.

Eynən 2018-ci ildə Ermənistan hakimiyyətə gəlmiş adamlar kimi, onlar da ölkəni dağıdırdılar və nəticə etibarilə bizi gətirib uçurum kənarına qoydular. Azərbaycan xalqı buna dözmə bilirdimi? Əlbəttə ki, yox. Məhz bu idi Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurəti.

O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, represiyalara məruz qalmış vətənpərvər insanlar - məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, kaos, özbaşınalıq hökm sürürdü. Kimi istəyirdilər öldürürdülər, şikəst edirdilər, həbs edirdilər. Bax, bu idi o vaxt mövcud olan mənzərə. Sensurani tətbiq etmişdir, guya ki, demokratik Xalq Cəbhəsi. Sensura o vaxt onlar tərəfindən tətbiq edilmişdir. O vaxt onlara qarşı bir söz deyənə tutub əzirdilər, döyürdülər, öldürürdülər. Nə üçün bəs Yeni Azərbaycan Partiyasının təsis qurultayı Naxçıvanda keçirildi? Bakıda imkan vermədilər. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bildirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. Çünki onlara xalq tərəfindən olan nifrət artıq bütün həddini keçmişdi.

Mən bu gün bir daha o vaxt bu milli maraqları hər şeydən üstün tutan “91-lər”i qeyd etmək istəyirəm, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu gün də onların bir çoxu bizim sیرamızıdır. Bundan sonra da onlar fəal işlərlə məşğul olacaqlar, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasında fəaliyyət göstərəcəklər və ictimai həyatda fəaliyyət göstəre-



cəklər. Onları Azərbaycan xalqı unutmamalıdır. Mən Prezident kimi hər zaman onların fəaliyyətini yüksək qiymətləndirirəm. Təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona görə ki, qorxmədilər, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından üstün tutdular.

Yox! Öz hüduqlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?

Əlbəttə ki, o dövrü düzgün təhlil edərkən biz gələcəkdə də özümüzü hər hansı bir risklərdən sığortalamış olarıq. O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil

quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün də ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.

Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir, mənə etimad göstərmişdir.

İlham Əliyev: “Bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir və bu islahatların çox böyük əhəmiyyəti var”

Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.

Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərslərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan həttə gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözde var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi?

bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilməmişik. Kimə biz borcluuyq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarım-müstəmləkə kimi yaşaya bilərdi.

Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq. 1993-2003-cü illər həlledici illər olmuşdur. Dövlətçiliyin əsasları qoyulmuşdur. 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütüylü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsinə ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Xalq Cəbhəsi-Müsavat cütüylü tərəfindən qoyulan senzura məhz onun göstərişi ilə onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcridəndən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlamışdır. Böyük investisiyalar cəlb edildi ölkəmizə. Ordu

Çünki mən demişdim ki, əgər xalq etimad göstərsə, Ulu Öndərin siyasətinə sadıq qalacağam. O əsas amillərdən biri idi. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu dövrü xarakterizə etmək üçün çox vaxt lazımdır. Hər şey göz qabağındadır. Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərslərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Həttə bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundamental yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çatıq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq. Mən demişəm, indi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik

əbədi olsun, ölkəmizin qüdrəti artсын, təsir imkanlarımız artсын və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.

Deyə bilərəm ki, 2003-2020-ci illər, əgər indi tarixə bu prizmadan yanaşsaq, bir hazırlıq dövrü idi. Biz hazırlaşmalı idik və mən bunu gizlətmirdim. Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Nə qədər mənə qarşı təzyiqlər oldu buna görə. Nə qədər mənə ittiham etdilər böyük ölkələrin nümayəndələri ki, İlham Əliyev sülh istəmir, müharibə istəyir, kimisə hədələyir. Müharibə mümkün deyil. Nə qədər siz də eşitmişiniz, Azərbaycan xalqı da eşidib ki, Dağlıq Qarabağ münəfişəsinin hərbi həlli yoxdur. Ta adam qalmamışdı bunu deməsin. Mən buna razılıq verdimmi? Xeyr. Nə qədər mənə, necə deyirlər, inandırmağa çalışırdılar ki, Ermənistan ilə hər hansı bir formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yeni, hərbi yol istisna edilsin. Mən buna razılıq verməmişdim. Ondan sonra mənə ittiham etməyə başlamışdılar ki, əgər Prezident buna razılıq vermirsə, deməli müharibəyə hazırlaşır. Deyirdim, bəli, hazırlaşırıq, xalq hazırlaşır, dövlət hazırlaşır. Demişdim ki, əgər məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik. Açıq demişdim, bunu mən gizlətmirdim. Bu hazırlıq dövrü idi. İlk növbədə, biz mənəvi cəhətdən hazır olmalı idik. Bütün başqa amillərlə bərabər, bax, bu amil həlledici rol oynamışdır. Müharibənin ilk günündən mənəvi üstünlük bizdə idi. Təkcə ona görə yox ki, biz haqlı idik, onlar nahaq. Erməni rəsmi təbliğatı erməni xalqının beynini elə zəhərləyib ki, onların bəlkə bir çoxları hesab edirdilər onlar haqlıdır ki, bizim torpaqlarımızı zəbt edirlər. Mən demişdim, onları müalicə etməmək lazımdır. Onlar xəstələniblər, koronavirusdan da bətdər bir virus hopub bunların canına. O millətçi və irqçi, azərbaycanafob, islamofob erməni siyasətçiləri, bax, buna gətirib çıxardılar. Təkcə ona görə yox ki, biz haqlı idik. Biz mənəvi üstünlüyü ona görə əldə etdik ki, bütün bu illər ərzində bir amalla yaşamışıq: ərazi bütövlüyümüzün bərpası, düşmənlərin torpaqlarımızdan qovulması.

Mən demək olar ki, bütün çıxışlarımda, beynəlxalq müstəvidə bütün tədbirlərdə bu məsələni dilə gətirirdim, münəfişəni dilə gətirirdim. Bilirdim ki, gənc nəslin tərbiyə edilməsində bu amil həlledici olacaq. Amma baxın, görün, bizi nəyə sürükləyirdilər bəzi qeyri-hökumət təşkilatları, bəzi guya sülhsevər dairələr ki, gəlin, bax, indi vətəndaş cəmiyyətinin nümayəndələri, digər nümayəndələr bir-biri ilə görüşsünlər, əməkdaşlıq olsun, Ermənistanla Azərbaycan əməkdaşlıq etsin.

Ardı Səh. 5



Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”

Əvvəli-Səh-4

Mən bu sözləri ən böyük kürsülərdən, bir çox ikitərəfli görüşlərdə çox eşitmişdim ki, siz əməkdaşlıq etməlisiniz, əməkdaşlıq etsəniz, siz Qarabağda yaşayanları inandırırsınız, Ermənistan əgər görse ki, Azərbaycan xoşniyyət göstərir, onda məsələ həll olunacaq. Başımızı aldatmaq istəyirdilər.

Mən isə deyirdim ki, əməkdaşlıq ancaq o təqdirdə ola bilər ki, düşmən torpaqlarımızdan çıxsın. Bax, yenə də sözüme sadıqəm. İndi düşmən özü çıxmıyıb, biz onu rədd eləmişik, qovmuşuq, eyni zamanda, əməkdaşlığa hazırıq. Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri artıq neçə dəfə görüşüblər. Nə barədə danışırıqlar? Əməkdaşlıq barəsində. Biz əməkdaşlığın əleyhinəyikmi? Yox! İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq. Amma o vaxt Ermənistanla əməkdaşlıq etmək bizim işimizə gələrdimi? Əlbəttə ki, yox. Nə qədər deyirdilər ki, qoy, vətəndaş cəmiyyətinin nümayəndələri gəlsinlər, görüşsünlər. Bir müddət belə görüşlər var idi. Amma biz gördük ki, burada əsas mahiyyət kənardadır. Sanki müharibə olmayıb. Xocalı soyqırımı olmayıb. Bizim qaçqınlarımız, köçkünlərimiz sanki öz torpaqlarından ermənilər tərəfindən qovulmayıb. Binalarımız, məscidlərimiz dağıdılmayıb. Biz bunu necə unuda bilərik? Nə qədər çalışdıqlar bizi inandırırıqlar ki, neft kəmərlərimiz Ermənistan ərazisindən keçsin. Mən buna rədd cavabı verəndə ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəmərinin maliyyələşməsinə bir il yubatdılar. O vaxt biz kreditlərə möhtac idik. Aparıcı beynəlxalq maliyyə qurumları bir il kredit vermədilər ki, bizi məcbur etsinlər buna. Dedim ki, vermirlər, necə deyirlər, cəhənnəmə verməsinlər, özümüz vəsait tapırıq.

Bax, bu reallığı biz yaratmışıq və yenə də deyirəm, mənəvi hazırlıq həlledici rol oynamışdır. Gənc nəsil yetişdi, Vətənə sevgi, düşməne nifrət hissi ilə yetişdi və bu gənc nəsil torpaqlarımızı işğalçılardan azad etdi. Mən demişəm ki, torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərüb, ancaq döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti 2003-cü ildə mən hakimiyyətə gələndə uşaq olan insanlardır. Onlar yetişdi, onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.

Ondan sonra hansı hazırlıq işləri aparılmalı idi? Əlbəttə, iqtisadi hazırlıq. İqtisadi hazırlıq olmadan heç nəyi etmək mümkün deyil. Ermənistandan fərqli olaraq, Azərbaycana heç kim kömək etmədi.

Biz hər şeyi öz hesabımıza əldə etmişik. Ermənistan kimi heç vaxt gedib qapı-qapı gəzməmişik, özümüzü alçaltmamışıq, yalvarmamışıq, heç kimdən yardım istəməmişik. Ona görə iqtisadi müstəqillik həm hazırlıq baxımından, həm siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərt idi. Buna da nail olduq. Bu gün istənilən meyar üzrə, istənilən parametrlər üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik - istər xarici borc baxımından, istər iqtisadi artım baxımından və adambaşına düşən valyuta ehtiyatları baxımından. Yeni, biz istənilən meyar üzrə qabaqcıl yerlərdəyik və bu sahədə şəffaflığı təmin etdik. Mənə dünən məlumat verildi ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün

bağlanıb, bir müqavilə də bu ay, ya gələn ay bağlanacaq. Onlar özləri bunu təklif etmişdilər. Yeddi aparıcı şirkət bu layihələr uğrunda mübarizə aparırdı. Onlardan ikisi bizə ən sərf edən təkliflər irəli sürdü. Onlar 440 meqavat gücündə gü-nəş və külək elektrik stansiyalarını öz vəsaiti hesabına inşa edəcək. Azərbaycanlılar həm inşaat dövründə orada işləyəcək, həm də istismar dövründə və bizə nə qədər xeyir gətirəcək. Azad edilmiş torpaqlara indi nə qədər təkliflər var? Biz indi onları cəmləşdiririk. Biz gərək onların arasından ən yaxşılarını seçək. İndi vəziyyət elə deyil ki, biz gedib kiminsə qapısını döyək, yaxud da hansısa bankdan kredit istəyək. Mən, ümumiyyətlə, hökumətə xarici kreditləri götürməyi qadağan etmişəm. Biz ancaq yüksək texnologiya layihələrinə kredit götürməliyik ki, oraya texnologiya-

lar. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər. Onlar idi günahkar, bunu biz açıq bilirik, onlar idi günahkar. Özlərini necə deyirlər, əlaltı kimi aparmaqla hesab edirdilər ki, özləri üçün bir sığınacaq yeri tapa bilərlər. Ona görə biz bu yaranmış stereotipləri dağıtmalı idik. Nə üçün hesab olunmalıdır ki, hansısa ölkə Ermənistanla yaxın münasibətlərdədir, Azərbaycanla yox. Nə üçün? Dedim ki, baxaq görək nədir bunun əsasında, bir fundamental məsələ var, bir fundamental ixtilaf var? Yoxdur. Sadəcə olaraq, ambisiyalar, sərişşəsizlik, ağılsızlıq və xaricdən idarə olunma. O siqnalları xaricdən alırdılar ki, bu ölkə ilə yaxınlaşma, bu ölkə ilə yaxınlaşmaq olmaz, bu ölkədən uzaq dur. Beləliklə, yaşadığımız bölgədə Xalq Cəbhəsi-Müsavat cütünü bizi təc-

bununla bərabər, biz bütün başqa ölkələrlə də münasibətlər qurduq. Bu gün bir ölkə yoxdur ki, bizim o ölkə ilə hansısa problemimiz olsun. Biz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək. Ona görə biz bu sahədə də uğurlar əldə etdik. Ona görə bizim digər ölkələrlə xarici siyasətimiz çoxşaxəlidir.

Beynəlxalq təşkilatlarda nə qədər fəal iş aparırıq. Bəziləri hesab edirdi ki, bu işlər əbəsdir. Yox, elə deyil. Biz ikinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirməli idik. 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının qətnamələri idi. Əlbəttə ki, bunlar çox önəmli qətnamələrdir, amma onlar icra edilmirdi, biz onları icra etdik. Amma 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən sonra apardığımız iş nəticəsində bizi qane edən qətnamə qəbul etdi. Əlbəttə, Avropa Şurası Parlament Assambleyası Qarabağ məsələsinə həll edən qurum deyil, ancaq onun qətnaməsi hüquqi baza idi. O biri təşkilatlar da buna baxıb, artıq gördülər ki, bəli, orada əgər bu, qəbul olunubsa, deməli, başqa yerlərdə də qəbul oluna bilər. BMT Baş Assambleyası buna oxşar qərar, qətnamələr qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulma Hərəkatı və digərləri. Bu, hüquqi bazadır. Bunun nəticəsində biz Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik. Mən Avropa Komissiyası ilə 2004-cü ildən bu məsələni daim müzakirə edirəm. Ona deyirəm ki, necə ola bilər, siz Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü dəstəkləyirsiniz, bunu ikitərəfli sənədlərdə, hansısa bəyanatlarda əks etdirirsiniz, bizə gəldikdə deyirsiniz ki, sülh yolu ilə həll olunsun.

Prezident İlham Əliyev: AXC-Müsavat cütünü dövründə ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi

parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir. Mən demişəm bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları, yaxud da ki, ehtiyat fondları orada göstərilir. Görün, biz kimləri qabaqlamışıq? Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Bunu borca girib etmişik? Yox. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Bir də ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik. Yeni, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, əraziləri işğal olunmuş ölkə kimi qazanmışıq, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq. Bu, Vətən müharibəsi üçün iqtisadi sahədə, siyasi sahədə, daxili sabitlik sahəsində hazırlıq idi.

Baxın, indi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir. “Doing Business” proqramında, biz yaxşı yerlərdəyik. İndi bizim yerimizi də artırılar və qabaqcıl ölkələr sırasındayıq. Ermənistanla bir manat qoyan var? Yox. Adam gərək dəli olsun oraya pul qoysun. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar. Nə üçün? Çünki hər-cəmlərlik var, aləm qarışıb, sabitlik yoxdur, lider yoxdur, etibar edə biləcəyi bir şəxs yoxdur ki, investor gəlsin desin, bəli, mən inanıram bu dövlətə, bu dövlət başçısına, mən vəsait qoyuram. Biz bu il təqribən 400-500 milyon dollarlıq ancaq xarici investisiyaları bərpaolunan enerji növlərinə gətirmişik. Artıq bir müqavilə

lar gətiririk. Yoxsa yol çəkirik, asfalt bizim, bitum bizim, çınqıl bizim, niyə biz xarici kredit götürməliyik? Yaxud da ki, buna oxşar layihələr. Bu proses davam etdirilir.

Ona görə daxili sabitlik əsas amildir. Azərbaycanda bu, var. Amma baxın görün, bizim bölgəmizdə bir çox yerlərdə bu varmı? Xeyr. Baxın görün, hansı proseslər gedir, hansı ixtilafır cərəyan edir. Xaricdən gələnlər gəlirlər bəzilərinə barışdırmağa. Bəs onda ölkədaxili proseslər nəyə lazımdır, əgər kiməsə xaricdən gəlir kimisə barışdırmağa? Yaxud da ki, baxın Ermənistanla, indi xaricdən yardım olmasa, birdəfəlik batacaq, birdəfəlik! Heç ümid yeri də yoxdur. İnkişaf üçün heç bir əsas yoxdur. Daxili sabitlik üçün heç bir əsas yoxdur. Bunlar heç dövlət çevrilişi də edə bilmirlər. Gah bunu ediblər, gah etməyiblər, heç özləri də bilmirlər. İndi ordu hakimiyyətə tabe olmur. Prezident deyir ki, mən siyasətlə məşğul olmuram, mənə bu işlərə qatmayın, qoyun sakit oturum. Belə də biabırçılıq olar? Baş nazir, mən onun haqqında daha bir şey demək istəmirəm. Ona görə başqa yerlərə də baxın, mən postsovet məkanını deyirəm, başqa yerlərə. Ona görə daxili sabitlik olmalı idi. Nəyin hesabına? Siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Zor gücü hesabına yox. Buna da biz nail olduq. Eyni zamanda, bu sahədə sosial təminat, sosial ədalət məsələləri önəmli rol oynamışdır.

Biz hazırlıq dövründə, əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yaqın ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-Müsavat dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrə münasibətləri yerə vurdur-

rid etdi. Biz təcrid edilmiş vəziyyətdə idik, Ermənistan yox. Amma biz nəyə gətirib çıxartdıq? İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, ikinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi. Ermənistan isə özünü təcrid etdi. Yəni, biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük və bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas amili bizik, Ermənistanı qeyri-müəyyən, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik. İqtisadi çətinliklər artdıqca, oradan köç daha da geniş vüsət almışdır. Demografik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı. İqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq. Orada nəyə investisiya qoyacaq, əgər orada adam yoxdursa, pul yoxdursa? Sən bu investisiyanın gərək sonra pulunu çıxarasan, gərək bazar olsun investisiyaların pulunu çıxarmaq üçün. Bizdə isə əksinə. Investisiyalar böyük axınla gəlirdi, əhali artırdı, 10 milyona çatmışıq və baxın, sovet dövründə bizim əhalimiz 7 milyon idi, Ermənistan əhalisi 3,5 milyon. İndi Ermənistan əhalisi 1,8, bizim əhalimiz isə 10 milyondur.

Beynəlxalq məsələlərə gəldikdə, bir daha demək istəyirəm ki, biz köklü surətdə bölgəmizdə vəziyyəti dəyişdirə bildik. Mən xarici siyasətlə bağlı çıxışlarımda demişdim ki, prioritetlər arasında qonşu ölkələrlə bizim əməkdaşlığımız xüsusi yerə malikdir. Amma



Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib

İlham Əliyev: “Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi”

Əvvəli-Səh-5

Bu, ədalətsizlikdir. Bu, nə qədər davam edə bilər? Mən Avropa Komissiyasının prezidentlərinin bir neçəsi ilə işləmişəm və hər dəfə bunu demişəm və nəhayət buna nail olduq. Bu, nədir? Bu, hüquqi bazadır. Müharibə başlayanda kim deyə bilərdi ki, Azərbaycan haqsızdır? Biz öz torpağımızdayıq. Mən bəyanatlar vermişdim ki, bizim Ermənistan ərazisi ilə işimiz yoxdur, Ermənistan sərhədini biz keçməyəcəyik və keçmədik. Ona görə bax, bu hüquqi baza lazımdır. Ondan sonra Qoşulmama Hərəkatına üzv olduq. Bəzi dırnaqarası siyasətçilər ağızlarını bzdüdlər ki, nəhaq. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə ikinci təsisatdır. Bizə qarşı müharibə dövründə BMT Təhlükəsizlik Şurasında çirkin kampaniya aparılan zaman qətnamə hazırlanırdı. Kim onu pozdu? Qoşulmama Hərəkatına üzv ölkələr, onlar bizi müdafiə etdilər. Bizim bu təşkilata rəhbərlik etməyimiz formal rəhbərlik deyil. Biz bu təşkilat üzvlərini müdafiə edirik, biz onlara kömək göstəririk, biz COVID-lə bağlı onlara yardım etmişik, biz heç kimdən çəkinmədən onların haqq səsinə müdafiə edirik. Onlar da bizi müdafiə etdilər. Beləliklə, bu qətnamə qəbul edilmədi. O, qəbul edilsəydi də, bizi dayandırmazdı. Heç nə və heç kim bizi dayandıra bilməzdi. Mən demişdim, ancaq Ermənistan baş naziri özü görə bizi erməni qoşunlarının çıxarılmasının tarixini versin, ondan sonra biz dayanırıq. Amma bizə başağrısı gətirə bilərdi. Ona görə biz indi orada da etibarlı tərəfdaş kimi fəaliyyət göstəririk. BMT-nin xüsusi sessiyasını biz çağırırdıq. Buna da müqavimət var idi və mən bu barədə indi deyə bilərəm, qoy, insanlar da bilsinlər. Biz COVID-lə bağlı Qoşulmama Hərəkatının Zirvə görüşünü, Türk Şurasının Zirvə görüşünü keçirdik və BMT-nin xüsusi sessiyasının keçirilməsi haqqında müraciət etdik. Amma bir neçə ay razılaşmalar gedirdi, dəqiqləşmələr gedirdi. Nəhayət keçən ilin dekabrında bunu da keçirdik. Bu da beynəlxalq müstəvidə hazırlıq idi.

Əlbəttə ki, ordu quruculuğu hazırlığı da əsas məsələlərdən biri idi və bizim şanlı Qələbəmiz hər şeyi özü deyir. Bu haqda çox danışmaq istəmirdim. Bir daha demək istəyirəm ki, bütün bu hazırlıq istiqamətləri nəticədə bir nöqtədə birləşdi - 44 günlük müharibədə və bizim tarixi Qələbəmiz bizim qürur mənbəyimizdir. Bundan sonra əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlilik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.

İndi biz yeni dövrə qədəm qoyuruq. Bu dövrə bağlı mən bundan sonra da öz fikirlərimi bildirməyəcəm. Çünki konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Hər şeyi açıq-aydın görürük.

Amma, əlbəttə ki, həyat və xüsusi-lə Qarabağın bərpası ilə bağlı məsələlər bizim planlarımıza müxtəlif korrektələr edəcək. Bu da təbiidir. Ancaq konseptual nöqteyi-nəzərdən gələcəklə bağlı bəzi fikirlərimi bölüşmək istərdim.

Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antmilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan. Çünki mənim yadımdadır, 1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi. Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var, nəinki Azərbaycanda. İndi bir-birini didirlər, necə deyirlər, bu, başqa məsələnin mövzudur. Ancaq biz buna nail olduq, qısa müddət ərzində. Yenə də, sadəcə olaraq, baxdıq ki, hansı fundamental ziddiyyətlər var, harada bir, necə deyirlər, bir-birimizlə razılığa gələ bilmirik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimillilə ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşıdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir lider olaydı. Həmin o demokrat bütün müxalifəti həbs etdirdi. Əgər 27-si sentyabrda müharibə başlasaydı o, onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi. Cinayət işləri açıldı. İndi özünü orada müxalifət lideri adlandıran bir adam var, o da keçmişdən qalan naftalından çıxarıblar onu. Onu da indi çağırıblar, ona da ölkədən çıxma-

ğa qadağa qoyublar. Budurmu demokratiya? İndi Qərb buna göz yumur, bu, öz yerində. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Yəni, artıq heç bir ikinci fikir ola bilməz. Ona göz yumur, bu, təbiidir. Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin, öz zibilini yalasın. Ermənistanda adam qalmayıb ki, onu lağa qoymasın. Hansısa adlar veriblər, özləri bilirlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq. Bizi əsas vəzifəmizdən çəkəndirmək istəyirdilər ki, başımız qarışsın daxili çekişmələrə, başımız qarışsın əsas-sız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkəndirsənlər ki, işğal edilmiş torpaqlar ermənilərin əlində əbədi qalsın. Bu idi məqsəd. Bu gün antmilli şurada cəmləşən milli satqınlardan bu məqsədi güdür. Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində belə də onlar kimi iyrenc insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik.

İqtisadi sahəyə gəldikdə, burada da yeni dövr artıq göz qabağındadır. Bu, şəffaflıq dövrüdür, dürüstlük dövrüdür, inhisarlara son qoymaq dövrüdür. Artıq bunu biz dəfələrlə nümayiş etdirmişik. Bu ilin iki ayının nəticələri bir daha onu göstərir. Bu ilin iki ayında bizim gəlirlərimizdə proqnozdan əlavə təqribən 200, ya 300 milyon artım olub. Bunun böyük hissəsi vergi orqanlarının hesabınadır. Bir hissəsi də gömrük orqanlarının hesabınadır. Nəyin hesabına? Vergitutma bazası genişlənir, biznes kölgədən çıxır. Sahibkarlara düzgün istiqamət verilir. Davranış qaydaları müəyyəndir. Bunu camaat da görür, sahibkarlar da görür. Beləliklə, hətta böhranlı pandemiya dövründə biz maliyyə baxımdan çox özümüzü rahat hissə edirik, büdcənin icrası ilə heç bir problem görmürük. Əksinə, biz Qarabağda böyük bərpa işlərinə başlamışıq. Bütün bunlar vəsait tələb edir. Ona görə iqtisadi sahədə əsas məsələ budur. Özəl sahibkarlığın inkişafı, o cümlədən azad edilmiş torpaqlarda bütün işlərin planlı şəkildə aparılması, investisiyalar üçün imtiyazların müəyyən edilməsi - bu təlimat da verilib. Əminəm ki, xarici investorlar azad edilmiş torpaqlara böyük həvəslə gələcəklər.

Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövrün-

də bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım nə oldu? Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur. Artıq bu əsassız ittihamlar da aradan qaldırılıb. Hətta müharibə dövründə hesab edirəm ki, ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır. Yeni, onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. İndi bəzi yalan məlumatlar ola bilər. Hər halda, biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm, hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayaçağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayaçağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldığımızı düşünmədən qisasımızı döyüş meydanında aldığımızı. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə olunmuş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldığımızı, düşməni cəzalandırdığımızı. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çökdülər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.

Ona görə biz xarici siyasətlə bağlı əməkdaşlığa hazırıq. İndi bir çox ölkələr Qarabağda bərpa işlərinə maraqlı göstərir. Onları da biz dəvət etmişik. Xarici siyasət dəyişməz olaraq qalacaq. Bu gün Azərbaycan nəinki siyasi müstəvidə özünü təsdiqlədi. Qoşulmama Hərəkatının məsuliyyətli sədri kimi özünü göstərdi, eyni zamanda, öz haqlarını özü müdafiə edə bilən ölkə kimi özünü göstərdi. Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq. Müharibədən sonra nə qədər çalışsa da Ermənistan öz istəyinə nail ola bilmədi. İndi bəzi ölkələrin belədiyyələri isə hansısa qərar qəbul edirlər. Bunlar, ümumiyyətlə, əhəmiyyətli deyil. Onların heç adı da heç bir siyahıda yoxdur. O bizi maraqlandırmır. Hətta bəzi parlamentlərin qərarları qəbul edilir. Ancaq biz nəyi görürük? Bizim də təbii ki, haqlı iradlarımız var. O ölkələrin rəsmi şəxsləri - ya xarici işlər nazirləri, ya da digər nazirlər deyirlər ki, bunu etməyin, bu, qəbul edilməzdir, yeni heç bir ölkə ilə. Mənə məlumat verildi ki, bir ölkənin - Lüksemburqun xarici işlər naziri hansısa bir qəbul edilməz ifadə işlədib. Özü də mən başa düşürəm, Lüksemburqun bizə nə daxli var. Lüksemburq, ümumiyyətlə, bu bölgədən uzaq olan bir ölkədir. Yumşaq desək dünya miqyasında o qədər də böyük siyasi çəkiyə malik olan ölkə deyil ki, onun xarici işlər naziri bizə irad tutsun. Ondan başqa belə bir qəbul edilməz ifadələr olmamışdır. Ona görə müharibədən sonra-

ki dövr də bizim xarici siyasətimizin uğurlu olmasını bir daha göstərir.

Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir. Ali Baş Komandan, bütün işlərə rəhbərlik edən şəxs kimi mən bilirəm ki, bizim zəif yerlərimiz də hardadır. Biz hətta müharibə dövründə o zəif yerləri düzəlttik. Müharibə dövründə önəmli qərarlar qəbul edilmişdir. Bundan sonra əlbəttə ki, bu təcrübə bizim üçün əsas olacaq və olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsinə aparılıb. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.

Mən bu gün qarşıda duran bəzi vəzifələr barədə öz fikirlərimi həm partiya üzvləri ilə, həm Azərbaycan xalqı ilə bölüşməklə, əlbəttə ki, bütün siyasi qüvvələri, bütün ictimaiyyəti geniş diskussiyaya çağırıram. Buna ehtiyac var. Çünki bir daha demək istəyirəm ki, biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksək-lərdə olsun.

xxx

Daha sonra Yeni Azərbaycan Partiyası Sədrinin müavini Əli Əhmədov, Arif Rəhimzadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Mixail Zabelin, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı Hikmət Məmmədov, Milli Məclisin deputatı Azer Badamov, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində gördüyü işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirdilər. Qurultayda yekun olaraq təşkilati məsələlər müzakirə edildi.

Qəbul edilmiş qərara əsasən Yeni Azərbaycan Partiyasının 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Vəteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir.

Qurultayda həmçinin, Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev qurultayda videoformatda yekun nitqi ilə çıxış edib.

“Arabnews” qəzeti: Azərbaycan Pakistanı bütün sahələrdə dəstəkləyir

Azərbaycan Prezidenti İlham Əliyevin martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi ərəb və Pakistan KİV-lərində geniş işıqlandırılıb.

Nüfuzlu “Arabnews” qəzetində AZƏRTAC-a istinadla yayılan “Azərbaycan Pakistanı bütün sahələrdə, o cümlədən Kəşmir məsələsində dəstəkləyir” sərlövhəli



xəbərdə dövlətimizin başçısının Azərbaycanın Vətən müharibəsində nümayiş etdirilən həmrəyliyə və dəstəyə görə qardaş Pakistan

xalqına təşəkkürünü bildirdiyi qeyd olunur. Yazıda Prezident İlham Əliyevdən sitat da gətirilib: “Pakistan dünyanın Ermənistanla



diplomatik münasibətlər qurmayan azsayılı dövlətlərdən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb. Xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir”.

Pakistanın nüfuzlu “The International” nəşrinə yayılmış xəbər

də isə general Nadim Razanın Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi, həmçinin müdafiə naziri Zakir Həsənov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə görüşləri barədə Pakistan Birləşmiş Qərargah Rəisləri Komitəsinin mətbuat üçün rəsmi açıqlaması yayılıb. Qeyd olunub ki, Pakistan Silahlı Qüvvələrinin rəhbərliyi qardaş Azərbaycanın Ordusu ilə tam həmrəyliyi ifadə edib.

Azərbaycan daimi nümayəndəliyi Ermənistanın qanunsuz və təxribatçı fəaliyyətlərinə son qoyulması ilə bağlı UNESCO-ya çağırış edib

UNESCO üzv dövlətlərdən birinin digər dövlətin mədəni sərvətlərini qəsdən məhv etməsinə və qanunsuz dövryyəsinə yönəlmiş sistemli siyasətinə dözməməli və beynəlxalq norma, prinsip və dəyərləri qorumaq üçün prinsipial və ardıcıl yanaşma göstərməlidir.

AZƏRTAC xəbər verir ki, ölkəmizin UNESCO yanında daimi nümayəndəliyi Şuşadan qeyri-qanuni çıxarılmış Azərbaycan xalçaları və onların Ermənistanın paytaxtında milli muzey institutunda sərgilənməsinə dair Mədəniyyət Nazirliyinin bəyanatını aidiyyəti üzrə təqdim edib və Ermənistanın qeyri-qanuni fəaliyyətinə münasibət bildirərək quruma çağırış edib.

Bildirilib ki, Ermənistan hakimiyyət orqanları 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində gizli qazıntılar aparmış, mədəni sərvətləri talan etmiş və onların qeyri-qanuni dövryyəsinə təşkil etmişdir. Təxribatçı xislətdən əl çəkməyən Ermənistan bu gün də qanunsuz fəaliyyətlərini təşviq etməkdə davam edir. Ermənistanın beynəlxalq hüquqi sənədlərə zidd olaraq, qanunsuz fəaliyyətlərini davam etdirməsindən ciddi narahatlıq ifadə olunub. Qeyd edilib ki, erməni hakimiyyət orqanları qanunsuz fəaliyyətləri qadağan etmək və onların qarşısını almaq əvəzinə, media və sosial şəbəkələr vasitəsilə belə fəaliyyətləri birbaşa



nümayiş etdirir və ictimai rəyə təsir etməklə özünü qurban kimi qələmə verməyə çalışır.

Vurğulanıb ki, Ermənistanın ölkəmizin işğal altında olmuş ərazilərində Azərbaycan mədəni irsini talan etməsi kimi qanunsuz fəaliyyətləri 1954-cü il Haaqa Konvensiyası və onun 1999-cu il İkinci Protokolu-nun maddələrinə ziddir və onların kobud şəkildə pozulmasıdır.

Daimi nümayəndəlik Haaqa Konvensiyası və onun İkinci Protokolu-nun maddələrinin tələblərini müfəssəl şəkildə xatırladıraq, UNESCO-nu üzv dövlətlərdən birinin digər ölkənin mədəni sərvətlərini qəsdən məhv etməsinə və qanunsuz

dövryyəsinə yönəlmiş sistemli siyasətinə dözməməyə və beynəlxalq hüquqi normaları, prinsipləri və dəyərləri qorumaq üçün prinsipial və ardıcıl yanaşma göstərməyə səsləyib. Həmçinin daimi nümayəndəlik qurumu Ermənistanın bu qanunsuz fəaliyyətlərini pisləməyə və onu beynəlxalq cinayət əməllərinə görə məsuliyyətə cəlb etmək üçün lazımı tədbirlər görməyə çağırır.

Canfranko Ravazi: Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram

Əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın əsasən xristian icmasından ibarət olan katolik ölkəsi ilə əməkdaşlıq etməsi və bunun katoliklərin paytaxtı Roma şəhərində baş tutması çox vacib məsələdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mü-



sında əməkdaşlığın tarixi artıq 10 ildən çoxdur. Azərbaycanla əməkdaşlığı biz ilk

qəddəs Təxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi Azərbaycan mətbuatı üçün verdiyi açıqlamada söyləyib. O qeyd edib ki, Vatikan və Heydər Əliyev Fondu arasında



Bəhruz Quliyev: “Prezident İlham Əliyev dünyada sabitliyin bərqərar olmasına çalışan liderlərdəndir”

“İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbəsi ilə bağlı təşkilata üzv olan dövlət başçıları tərəfindən səslənən fikirlər qürurvericidir”. SİA xəbər verir ki, bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, toplantıda irəli sürülən hər bir fikir, səslənən hər bir bəyanat onu sübut edir ki, Azərbaycan dövləti və xalqı sarsılmaz iradəsi və əzmi ilə işğalçıları üzərində əldə etdiyi zəfərinə görə həm də göstərilən dost, qardaş dəstəyindən də bəhrələnilib: “Müharibə gətirən, bizlər bir daha şahidi olduq ki, kimlər bizə dostdur, qardaşlıq münasibəti bəsləyir, kimlər isə əks-mövqedə dayanır. Məhz bu baxımdan, Zirvə toplantısında edilən çıxışlar vaxtı Prezident İlham Əliyevin qalib sərkərdə, xalqın müzəffər lideri olaraq qiymətləndirilməsi faktı da bu reallığı nümayiş etdirməkdir. Baxın, dost və qardaş Pakistanın baş naziri cənab İmran Xanın qələbə münasi-

bəti ilə dövlət başçımız İlham Əliyev cənablarını, xalqımızı təbrik etməsi, həmçinin çətin zamanlarda Zirvə toplantısının təşkilində göstərilən birgə səylərin uğur qazanması barədə irəli sürdüyü fikirləri, yaxud, Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın qələbəmizin bir dastan yazdığını vurğulaması, Şanlı Zəfər kimi qiymətləndirməsi, eləcə də Əfqanıstanın Prezidenti cənab Məhəmməd Əşrəf Qaninin qələbəmizi tarixi nailiyyət kimi dəyərləndirərək ölkə başçımıza xitabən “Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edər” kəlamını öndə sürməsi kimi verilən yüksək dəyərlər isbat edir ki, artıq Azərbaycan qarşıda daha böyük qələbələrə, uğurlara və nailiyyətlərə imza atmaq əzmindədir - özünə dost bildiyi, qardaş saydığı, qarşılıqlı etimad olaraq qiymətlən-

dirdiyi ölkələrlə çiyin-çiyinə”.

“Deyərdim ki, İOT-in Zirvə toplantısı həm də dünyaya nümayiş etdirilən bir çağırış oldu”, qeyd edən siyasi ekspert bildirib ki, bu çağırışlar regionda sülhün, inkişaf və tərəqqinin, quruculuğun sistemli qaydada davam etdirilməsi olaraq da dəyərləndirilə bilər və o cümlədən, işğaldan azad edilmiş ərazilərimizin bölgəmizə yeni nəfəs gətirəcəyini də bu mənada vurğulamaq olar: “Ümmiyyətlə, bu gün mövcud olan İlham Əliyev faktoru artıq yalnız İslam dünyası üçün deyil, həm də bütün dünyaya göstərilən yüksək nümunədir, qalibiyyət etalonudur. Bu baxımdan, Ona verilən yüksək qiymət, dövlət başçısı və Müzəffər Sərkərdə kimi verilən ali dəyərlər də qeyd edilən fikirləri tamamlayır. Artıq belə danılmaz gerçəklik də mövcuddur ki, İlham Əliyev faktoru global və beşəri problemlərin həlli üçün, regionda və dünyada sülhün, sabitliyin bərqərar olması üçün çalışan ən öndəgedən liderlər sırasındadır”.

Rövşən RƏSULOĞ

gündən böyük məmnuniyyətlə qarşıladıq. Həm mədəni dəyərlərin qorunması, həm də dinlərarası dialoq baxımından Fondla icra etdiyimiz layihələr xüsusi önəmə malikdir.

“Fondun dəstəyi ilə Müqəddəs Marçellino və Pietro katakombalarının restavratsiyası çox emosional və müsbət reaksiyalar doğurdu. Bu xəbər İslam və Xristian dünyaları arasındakı dialoqun unikal nümunəsinə çevrildi. Düzüdü bir tərəfdən baxanda bərpa olunan abidələr hamısı xristianlığa aid abidələrdir. Amma digər tərəfdən unutmamalıyıq ki, Qurani-Kərimin özündə də İncildən gəlmiş elementlər var. Bu baxımdan, Heydər Əliyev Fondu ilə əməkdaşlığımızın dinlərarası dialoq prizmasından bütün dünyaya nümunə olacağına inanıram”, - deyə kardinal qeyd edib.

Mehriban Əliyevanın təşəbbüsü ilə Vatikanda dünya və dini irsinin qorunması



Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda bu istiqamətdə əməkdaşlığın növbəti mərhələsinin icrasına başlanılıb.



AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin daxil olduğu nümayəndə heyəti Vatikanda səfərdə olub.

Səfər zamanı Heydər Əliyev Fondu və Müqəddəs Təxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında Müqəddəs Komodilya katakombalarının bərpasına dair yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqəddəs Təxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sədri kardinal Canfranko Ravazi imzalanma mərasimini Vatikanla Azərbaycan arasında münasibətlərdə əlamətdar hadisə kimi səciyyələndirib. Qeyd edilib ki, Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyur. Əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrə nəzər salan kardinal üç mühüm mərhələ barədə məlumat verib və diqqətə çatdırıb ki, ilk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası həyata keçirilib və bərpadan sonra Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iş-



tirakı ilə ictimaiyyət üçün açılış mərasimi olub. İndi artıq ictimaiyyət möhtəşəm freskaları restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilər.

İkinci mərhələ Müqəddəs Sebastian Bazilikasında yaradılmış muzey olub və sarkofaqların restavrasiya edilərək qorunan muzeyin təşkilində Fondun prezidenti Mehriban Əliyeva yaxından dəstək göstərüb. Hazırkı üçüncü mərhələdə isə məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilya katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir.

Kardinal diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu və Vatikan tərəfindən əsas qoyulan bu uğurlu əməkdaşlıq mədəni irsin qorunma-

sına xidmət etməklə yanaşı, eyni zamanda, dinlərarası dialoqun inkişafına öz töhfəsini verir: "Əhəli-sinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanın xristian mədəni irsinə böyük qayğı ilə yanaşması çox diqqətəlayiq bir məqamdır," - deyə kardinal bildirib. O, Azərbaycan nümayəndə heyətinin tərkibində ölkədəki bütün dini icmaların nümayəndələrinin də təmsil olunmasını dini müxtəlifliyə verilən yüksək qiymət kimi dəyərləndirib. Yeni əməkdaşlıq razılaşması Roma şəhərindəki katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla Roma şəhərinin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnecek. 2025-ci ildə Roma şəhərində Ro-

Üsü ilə Heydər Əliyev Fondu qorunmasına yeni töhfəsini verir



Əliyevanın bu uğurlu münasibətləri daim diqqətdə saxladığı qeyd edilib. Görüş zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın məktubu kardinal C.Ravaziye təqdim edilib.

Məktubda bildirilir ki, birgə səylərimiz Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında ikiterəfli münasibətləri daha da möhkəmləndirir. Bu səylər qlobal səviyyədə daha çox ehtiyac duyulan mədəniyyətlararası və dinlərarası dialoqa konkret və praktik töhfəmizi əks etdirir.

Qeyd edilir ki, Azərbaycan Heydər Əliyev Fondunun fəaliyyəti ilə ötən illər ərzində mədəni irsin bütün elementlərinin bizim üçün eyni dərəcədə əziz olduğunu nümayiş etdirib. Xristian katekombaları coğrafi, mədəni və dini məhdudiyyətlərə baxmayaraq, dünya irsinin nümunələri hesab edilir və buna görə də həmin abidələr qorunmalı və təbliğ olunmalıdır. Beləliklə, Azərbaycan Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası ilə səmərəli əməkdaşlığını davam etdirməyə hazırdır.

Məktubda bildirilir ki, Komodilla katekombalarının bərpası və mühafizəsi üzrə layihədə iştirak etməyimizə şərait yaradacaq digər bir müqavilənin imzalanması dünya mədəni irsinin qorunmasına möhkəm sadiqliyimizi bir daha təsdiqləyir. İki il ərzində həyata keçiriləcək layihənin tamamlanması bu əhəmiyyətli katekombaların ziyarətçilər üçün açılmasına şərait yaradacaq.

Daha sonra qeyd edilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və ətraf yeddi rayonuna otuz ilə yaxın davam edən hərbi təcavüzü və işğal nəticəsində Azərbaycanın həmin ərazilərdəki misilsiz mədəni irsinə çox böyük ziyan dəyib. Ötən il Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları, nəhayət işğaldan azad edildikdə həmin ərazilərdəki dəhşətli dağıntıların miqyasını görmək son dərəcə ağrılı idi. Yüzlərlə tarixi abidənin - muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması ilə bağlı gördüyümüz reallıq gözələdiyimizdən daha pis oldu. "İndi bizim qarşımızda azad edilmiş bu torpaqların bərpa edilməsi kimi böyük bir vəzifə durur. Əminəm ki, bunun öhdəsindən uğurla gələcəyik. Dağıdılmış şəhər və kəndləri bərpa edəcəyik. Mənşeyindən asılı olmayaraq məhv edilmiş mədəni irsin hamısını bərpa etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Çünki bu irs ölkəmizin qürur duyduğumuz mədəni müxtəlifliyini təəcəssüm etdirir", - deyərək məktubda bildirilir.

Görüş zamanı Azərbaycan nü-

mayəndə heyəti Vatikanla icra olunan layihələr zamanı beynəlxalq ekspertlərin cəlb olunduğunu qeyd edərək, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki tarixi-mədəni irsin bərpasında Vatikan mütəxəssislərini yaxından iştiraka, öz fikir və tövsiyələri ilə bu prosese töhfə verməyə çağırıb.

Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti Heydər Əliyev Fondu və Vatikan arasında əməkdaşlıq çərçivəsində görülmüş işlərin qısa məcmusu haqqında danışmış və üçüncü mərhələdə görülməli işlərinə dair təqdimatla çıxış edib. F.Biskonti qeyd edib ki, ümumi uzunluğu yeddi kilometrə qatan Komodilla katekombalarının tarixi eramızın 4-cü əsrinə gedib çıxsada, onlar XV əsrdə yenidən aşkarlanıb və qazıntı işləri XX əsrdə aparılıb. Qəza vəziyyətində olan katekombaların tavan hissəsinin konservasiyası işlərində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir texnologiyalardan istifadə edilir.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsəni və Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycandakı dini tolerantlıq, multikultural mühit, eləcə də dini icmalar üçün yaradılmış şəraitdən danışblar.

Nümayəndə heyəti daha sonra Roma şəhərinin VIII rayonu ərazisində yerləşən Komodilla katekombaları ilə tanış olub. Roma şəhərinin VIII rayonunun bələdiyyə sədri Amadeo Çiakkeri bu rayonun ərazisində yerləşən katekombanın tarixi əhəmiyyətini qeyd edib və bildirib ki, insanların gür hərəkət etdiyi ərazidə yerləşən katekombanın Heydər Əliyev Fondunun dəstəyi ilə bərpası layihəsi sakinlərin sevincinə səbəb olub. Qeyd olunub ki, bərpa işləri bu tarixi abidəyə ictimaiyyət və turistlərin marağını artıracaq, eləcə də bu abidənin gələcək nəsillər üçün qorunub saxlanmasını təmin edəcək.

Müqəddəs arxeologiya üzrə Pontifik Komissiyasının arxeoloqu Barbara Matsei Komodilla katekombasının olduqca həssas bir hissəsində indiyədək restavrsiya işlərinin aparılmadığını diqqətə çatdıraraq qeyd edib ki, bərpa işləri, eyni zamanda, təsvirlərin yaxından tədqiqi və analizi üçün unikal fürsət yaradacaq. Abidələrin strukturu zərif olduğuna görə bu işlərdə müasir texniki avadanlıq və metodlardan istifadə ediləcək, həmçinin rəsmlərin çəkilmə texnikası, istifadə edilən boya və digər materiallar da diqqət mərkəzində olacaq.

Müqəddəs Arxeologiya Komissiyasının inspektoru, professor Fabrizio Biskonti ekskursiya za-

manı Komodilla katekombasının tarixi barədə məlumat verib. Qeyd edilib ki, erkən xristianlıq dövrünə aid ilk artefaktların mövcud olduğu katekomba Felisio və Adauktus adlı xristian əzabkeşlərinin dəfn olunduğu məkan kimi də tanınır və orta əsrlərdə möminlərin ziyarətgahına çevrilmişdi. Katakombada ilk xristian əzabkeşi San Stefano, İsa peyğəmbərin həvari Pietroya Cənnətin açarlarını təqdim etməsi və digər mövzularda freskalar dini və tarixi əhəmiyyət daşıyır. Eyni zamanda, qeyd edilib ki, ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katekombanın statikasına mənfi təsir göstərmiş və Heydər Əliyev Fondunun göstərdiyi dəstək olmasaydı, katekombanın böyük arxeoloji dəyərə malik bu hissəsi uça bilərdi.

Nümayəndə heyəti, həmçinin Müqəddəs Sebastian katekombasının Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış yeni muzey və restavrsiya edilmiş sarkofaqlarla da tanış olub. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian katekombalarının bərpası işlərinə 2016-cı ildə başlanılıb. 2018-ci il sentyabrın 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva katekombaların açılış mərasimində iştirak edib. Hazırda muzeydə Heydər Əliyev Fondunun dəstəyi ilə restavrsiya olunmuş 150 sarkofaq və ya onların fragmetlərindən ibarət ekspozitlər nümayiş olunur. Yer altında dörd mərtəbədən ibarət katekombada isə Fondun dəstəyi ilə restavrsiya olunmuş, eramızın IV əsrinə aid sarkofaq və bəlyeiflər yerləşir. İncildən səhnələrin yer aldığı bəlyeif erkən xristianlıq dövrü üçün mühüm abidələrdən sayılır.

Eyni zamanda, qeyd edilib ki, Roma şəhərində 60-dan çox katekomba mövcud olmasına baxmayaraq, onlardan cəmi bir neçəsi ictimaiyyət üçün açıqdır. Heydər Əliyev Fondunun dəstəyi ilə aparılan işlər dini və mədəni irsin qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır.

Sonra nümayəndə heyəti IV əsrdə katekombanın üzərində inşa edilmiş Müqəddəs Sebastian Bazilikası ilə də tanış olub.

Həmçinin restavrsiya işləri 2020-ci ildə başa çatmış Müqəddəs Pyotr kilsəsinin bazilikasındakı "Roma Papası I Leon və Hun imperatoru Atillanın görüşü" bəlyeifinə baxış olub.

Beləliklə, Heydər Əliyev Fondu dünya mədəni, tarixi və dini irsinin qorunması, mədəniyyətlər və dinlərarası əlaqələrin inkişafına xidmət edən növbəti layihəsinə imza atdı.

ma-katolik kilsəsi üçün xüsusi əhəmiyyət daşıyan və hər 25 ildən bir qeyd edilən "Müqəddəs il" yubiley tədbirləri keçiriləcək və "əbədi şəhər"ə dünyanın hər tərəfindən turist və zəvvarlar axışacaq. Bu isə bərpadan sonra açılacaq Komodilla katekombalarına çox sayda ziyarətçinin gəlməsinə imkan verəcəkdir: "Ona görə də biz Heydər Əliyev Fonduna dərin təşəkkürümüzü bildiririk və onu öz mədəni icmamızın tərkibində görürük, çünki Fond da bizim kimi həm mədəni, həm də dinlərarası dialoqun inkişaf məqsədlərini diqqət mərkəzində saxlayır".

Heydər Əliyev Fondunun icra-

çı direktoru Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırıb. O, təxminən bir il bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Vatikanla səfər etdiyini, burada görüşlər keçirildiyini qeyd edib. Bildirilib ki, Heydər Əliyev Fondunun Müqəddəs Taxt-Tacda əməkdaşlığı sayəsində dünya mədəni irsinin qorunması üzrə layihələrin həyata keçirilməsinə nail olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban

“Cənab Ali Baş Komandanımız iki cəbhədə öz Dəmir Yumruğunu göstərdi - Qarabağda və mediada”



SİA Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir:

- Məhərrəm müəllim, Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümündə yerli və xarici media qurumlarını təmsil edən jurnalistlər üçün mətbuat konfransı keçirdi və bir çox sualları cavablandırdı, o cümlədən, sözügedən mətbuat konfransı dünyanın bir çox ölkələrində diqqətlə izlənilirdi. Siz mətbuat konfransı ilə bağlı hansı fikirlərinizi önə sürərdiniz?

- Öncə qeyd edim ki, Prezident İlham Əliyevin xarici media nümayəndələrinə verdiyi müsahibəsi ilk əvvəl Onun dünyanın diqqət mərkəzində olmasının, həyata keçirdiyi siyasətinə, həmçinin şəxsi nüfuzuna verilən yüksək qiymətin bariz göstəricisidir. Sualınıza gəlincə isə qeyd etmək istərdim ki, Prezident İlham Əliyev cənabları yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirərkən təcavüzkar Ermənistanın 30 ilə yaxın zaman ərzində havadarlarına arxalana-raq işğalçılıq siyasətini davam etdirdiyini, bunun nəticəsində məğlub vəziyyətə düşdüyünü, kapitulyasiya aktına imza atmasını, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı 44 günlük Vətən müharibəsində hərbi-siyasi qələbəsinin Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdığını, dövlətimizin uğurlu, qətiyyətli siyasəti nəticəsində re-

gional əməkdaşlığa böyük töhfələr verdiyini əsaslı şəkildə bəyan etdi.

Qeyd edilənlərlə yanaşı, dövlətimizin başçısı beynəlxalq auditoriyaya bir sıra digər önəmli mesajlarını da verdi ki, bu mesajlar dünya ictimaiyyətinə həm də bir çağırış oldu. Çağırış oldu ki, haqq və ədalət uğrunda aparılan mübarizə mütləq şəkildə zəfərlə nəticəsini tapır - hətta düşmənin işğalçılıq maraqlarını müdafiə edənlər nə qədər cəhdlər göstərsələr də belə... Yəni bu, əməli qaydada öz təsdiqini tapmış oldu. Bu mübarizədə sarsılmaz vəhdətə çevrilən Xalq-iqtidar-Ordu birliyi elə bir möhkəm dayaq-lara söykəndi ki, həmin dayaq-ları heç bir qüvvə sarsıtmaq imkanına, gücünə malik ola bilməzdi. Əslində biz, bu əzmi Prezident İlham Əliyev cənablarının bəhs etdiyimiz mətbuat konfransının 4 saatdan artıq müddətində sərgilədiyi səbr və təmkinində də müşahidə etdik. Dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını dəqiqliklə, məntiqə, faktlar əsasında cavablandıran dövlət başçımızın bu təmkini əlbəttə ki, diqqətdən kənarda qalmadı və bu amil jurnalistlər tərəfindən həqiqətən də heyranlıqla qarşılandı, etiraf olundu. Bəli, məhz bu mətbuat konfransında da sübut olundu ki, qalib və güclü Azərbaycan dövlətinin, xalqının əzəmətli, qətiyyətli Lideri, Müzəffər Sərkərdəsi var!

- Cənab general-polkovnik, biz bu kimi faktorları informasiya müharibə-

sində də əldə edilən qələbə kimi qiymətləndirə bilərikmi?

- Bu, birmənalıdır! Yeri gəlmişkən, daha bir mühüm məqama da toxunmaqla qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi dövründə cənab Prezident İlham Əliyev eyni zamanda Ali Baş Komandan kimi demək olar ki, dünyanın 30-dan çox aparıcı və nüfuzlu media qurumlarına geniş tərkibli müsahibələr verdi və yüksək maraqla izlənen bu müsahibələrin hər biri, həmçinin düşmənlə aparılan informasiya müharibəsində qalibiyyət simvoluna çevrildi. Təsəvvürünüzə gətirin, müharibə aparən bir ölkənin dövlət başçısı ağır iş rejimi və qrafiki olmasına baxmayaraq, mediaya xüsusi diqqət göstərdi. Belə ki, düşməne cəbhədə verilən layiqli cavablar media məkanında da verilməli idi. Deyərdim ki, Ali Baş Komandanımız iki cəbhədə öz “Dəmir Yumruğu”nu göstərdi - Qarabağda və mediada və hər iki cəbhədə də qətiyyətli qələbə qazandı.

Söz yox ki, dövlətimizin başçısı buna qədərki dövr ərzində, daha dəqiq desək, 10 noyabr Bəyanatından sonrakı atəşkas müddətində də düşməne xatırlatdı ki, əgər hər hansı bir tərribata, pozuntulara yol verilərsə, cavab əvvəlkindən də ağır olacaq. Bu baxımdan, cənab Ali Baş Komandan İlham Əliyev qarşıda dayanan məsələlər barədə verilən sualları da cavablandırarkən vurğuladı ki, Ermənistan tərəfi yeni reallıqlara barışmalı, bizimlə hesablaşmalı, sülh və əminamanlığı bərpa etməklə regionun inkişafından bəhrələnməlidir. Bu gün Ermənistanın yalnız iqtisadi, sosial deyil, həm də hərbi-siyasi böhran içində olması, ölkə daxilində hərəc-mərcliklərin davam etməsi, eləcə də keçmiş hakimiyyətdən olan revanşistlərin yenidən iqtidara can atmaları 10 noyabr Bəyanatının pozulmasına yönəlmiş addımlardır və Ermənistan Bəyanatının müddəalarını icra etməzsə, onlar üçün əvvəlkindən də böyük problemlərin yaranmayacağına kimse zəmanət verə bilməz.

- Məhərrəm müəllim, Prezident İlham Əliyev müsahibəsi zamanı “Hər bir işin öz vaxtı var” ifadəsini işlətdi. Sizcə dövlətimizin başçısı bu fikri ilə qarşıda görülmək daha hansı işlərin, dayanan planların anonsunu vermiş oldu?

- Mən Prezident İlham Əliyev cənablarının daha bir ifadəsini də xatırlatmaq istərdim. O, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, deyə bəyan etdi,

məhz bu fikirlərini önə sürməklə vurğuladı ki, Azərbaycan dövləti yalnız xalqı ilə hesablaşır, xalqın maraqlarından çıxış edir. 44 günlük Vətən müharibəsində Azərbaycanın Müzəffər Ordusu 30 ilə yaxın dövrdə dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların 30 ilə eadə bilmədiklərini etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi. Buradan isə belə bir nəticə hasil etmək olar ki, vaxt, zaman hər bir hadisənin düzgün istiqamətləndirilməsində və qiymətləndirilməsində hakimlik rolunu oynayır. Cənab Prezident mətbuat konfransında bu günümüz və gələcəyimiz üçün bir çox əhəmiyyətli mesajlarını verdi və onların hər biri ayrı-ayrılıqda özünəməxsus dəyərləndirmələri ilə seçilir. Hesab edirəm ki, Prezident İlham Əliyev cənabları əsas reallığı dünyaya bəyan etdi ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin əhəmiyyəti yalnız ərazilərimizin, ərazi bütövlüyümüzün bərpası ilə başa çatmayıb, bu qələbə Azərbaycanın dünyadakı yerini və rolunu daha da möhkəmləndirib.

- Ümumiyyətlə post-müharibə dövründə həyata keçirilən işlər barədə nə deyə bilərsiniz?

- Söz yox ki, müharibədə qazandığımız qələbədən sonra qarşıda bizləri böyük miqyaslı işlər gözləyir və onlar barədə ayrı-ayrılıqda danışmaq lazımdır. Hərbiçilərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün reallaşdırılan tədbirlər də bu xüsusdandır. Məlum olduğu kimi, post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. Eyni zamanda, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbiçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub və bu əlavələr yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir. Bu kimi önəmli qərarın verilməsi ilk növbədə hərbi mükəlləfiyyətli insanlarımızın sözügedən ərazilərdəki fəaliyyətləri dövründə müxtəlif sosial çətinliklərlə qarşılaşmamaları, habelə həyatı təminatlarının yüksək səviyyədə olmalarına hesablanıb.

Daha bir önəmli amillərdən biri də Prezident İlham Əliyevin 8 fevral 2020-ci ildə imzaladığı fərmanına əsasən yaradılmış YA-ŞAT Fondunun fəaliyyətidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaların və şəhid ailələrinin təminatına dəstək göstərmək məqsədi ilə yaradılan YA-ŞAT Fondu artıq yüzlərlə qazilərimizə, şəhid ailələrimizə davamlı dəstəyini göstərməkdədir.

Mən istər Vətən müharibəsi, istərsə də müharibədən sonrakı dövr ərzində Heydər Əliyev Fondunun da həyata keçirdiyi möhtəşəm işlər barədə danışmaq istərdim. Məhz Fondun rəhbəri, ölkəmizin Vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi və təşəbbüsü ilə Vətən müharibəsində yaralanmış hərbiçilərimizin müalicələri, protezlərlə təmin olunmaları, nüfuzlu hərbi hospitallara göndərmələri, şəhid ailələri ilə davamlı təmasların saxlanması, onların sosial-məişət həyatlarının təminatı, şəhid övladlarının yüksək təhsil almaları üçün yaradılan şəraitlər və s. əməli tədbirlər bizləri qururlandırır.

Lakin post-müharibə dövrünün əsas vəzifələrindən biri də işğaldan azad edilmiş torpaqlarımızda daxil olmaqla regional iqtisadi gücün, imkanların genişləndirilməsi ilə bağlıdır. Çünki bildiyimiz kimi, Prezident İlham Əliyev cənabları azad olunmuş ərazilərimizə səfərləri zamanı bu barədə kifayət qədər müfəssəl, ətraflı və qətiyyətli bəyanatlarını səsləndirib. Bizə dost olan ölkələrin nəhəng şirkətlərini dağıdılmış torpaqlarımızın bərpasında, inzibati-sosial və yol-nəqliyyat infrastrukturunun yaradılmasında iştirak etməyə dəvət edib. Əlbəttə ki, belə bir məqamda qarşıımızda dayanan ən əsas məsələ Naxçıvana açılan Mehri dəhlizinin istifadəsinin həyata keçirilməsi faktorudur. Çünki bu məsələdə bizə daim dəstək olan qardaş Türkiyə dövlətinin də maraqları var və nəzərə alsaq ki, bu gün hər iki ölkənin əsas siyasi və milli dövlətçilik tezis “Bir millət iki dövlət” kəlamına söykənir, bu zaman onun həm də böyük Türk dünyası üçün mahiyyətinin nə qədər əhəmiyyətli olduğunu bir daha görmüş olarıq.

Bütövlükdə isə Azərbaycan dövləti və xalqı Vətən müharibəsində əldə etdiyi zəfəri ilə Cənubi Qafqazda yeni çağırışlara imza atmış oldu. Artıq İpək Yolunun daha geniş müstəvidən - azad olunmuş Qarabağımızdan da keçməsi qarşıdakı iqtisadi imkanlarımızı nəhəng miqyaslara doğru yönəldir.

- Məhərrəm müəllim, müsahibənizə görə minnətdarım.

- Siz də sağ olun, minnətdaram.



Hulusi Kılıç: “Azərbaycan və Türkiyə əkiz qardaşdır və bu gerçək türk dünyasına nümunədir”

44 günlük Qarabağ müharibəsi tarixi bir zəfərdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Türkiyənin keçmiş səfiri Hulusi Kılıç deyib.

Keçmiş səfirin sözlərinə görə, Ermənistan tərəfi öz ordusunu yenilməz ordu kimi təqdim edirdi, amma 44 günlük müharibə və onun nəticələri təsdiq etdi ki, bu, heç də belə deyil.

“Azərbaycan xalqının Cənab Prezidentinə verdiyi dəstəyini də gördük. Gələn şəhid xəbərlərinə ailələrin münasibətini və yasaq olunmuş bombalara qarşı xalqın əzminin də şahidi olduq. Dəfələrlə Nikol Paşinyanın atəşkəs üçün yalvarışını da müşahidə etdik. Lakin hər dəfəsində bir necə gün, hətta bəzən saatlar belə sonra atəşkəsi pozdu. Heç şübhəsiz ki, sonda qalib olan biz olduq. Dinc əhəlinin yaşadığı ərazilərə atılan silahlar isə Ermənistanın hansı vəziyyətdə olduğunu və ruh halını bir daha göstərdi. Biz Xocalını, Gəncə şəhə-



rində dinc əhaliyə atılan bombalarla yenidən yaşadığımız hadisələr bizi gələcək üçün hansı addımlar atacağımız barədə düşündürür. Bu cinayətlər beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır. Bunlar tamamilə döyüş cinayəti işlədiblər və cinayət varsa, cəza da olmalıdır. Eyni zamanda, bu məsələnin belə qalacağını düşünməsinlər. Azərbaycan və Türkiyə cinayətkarları cəzalandıracaq.

Biz şəhidlər sayəsində və Cənab Prezidentin liderliyi ilə bu zəfəri qazandıq. İki prezidentin həmrəyliyi və diplomatik dəstəyini dünya da gördü. Şəraitin və havanın pis ol-

ması hər üçün ayrı çətinlik yaradırdı. Şuşanın coğrafi vəziyyəti hər kəsə bellidir. Düşmənlə qarşı-qarşıya savaş oldu və biz qazandığımız qələbəyə görə qürur duyuruq. Azərbaycan və Türkiyə əkiz qardaşdır və bu gerçək türk dünyasına nümunədir.

44 günlük müharibənin sonunda qazanılan zəfərdən sonra çox gözəl hisslər keçirirəm. Vətən müharibəsində nə qədər güclü olduğumuzu bütün dünyaya gördü. Artıq savaştan qalib çıxmışıq, qürurlanıq və gözələrimizin içi parlayır. Biz tarixi yazdıq və bu tarixi hər kəs oxusun ki, 44 gündə bir vətənin necə bərpa edildiyini biz göstərdik. Biz erməni oğurlarını evimizdən qovduq. Bu savaşın böyük qazancı var və bundan birincisi odur ki, biz torpaqlarımızı bərpa etdik, digər tərəfdən, qardaşlığımızı dünyaya göstərdik, hansı ki, bu qardaşlıq çox güclü bağlarla bağlıdır. Bizi qoparmağa çalışsalar da, bizi ayıra bilməzlər”, deyər Hulusi Kılıç bildirib.

Qönçə Quliyeva

Ermənistan XİN nümayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi rəsmi Yerevanın sağlam düşüncədən uzaq olduğunu növbəti dəfə göstərir

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN nümayəndəsinin Azərbaycan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə çıxışı barədə söylədikləri-




XİN-in mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva deyib: “Azərbaycan Respublikasının Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının bu il martın 4-də keçirilən Zirvə görüşündə çıxışı zamanı bölgədə sülh və sabitliyin təmin edilməsi üçün yaranan əməkdaşlıq imkanlarından, birbaşa bölgə ölkələrinin faydalana biləcəyi nəqliyyat layihələrinin həyata keçirilməsindən danışdığı halda, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nü-

mayəndəsinin Azərbaycanı beynəlxalq hüququ pozmaqda ittiham etməsi və bunu bölgə üçün təhdid kimi qiymətləndirməsi rəsmi Yerevanın sağlam məntiq və düşüncədən uzaq olduğunu növbəti dəfə açıq nümayiş etdirir.

Azərbaycan tərəfinin hər zaman əməkdaşlıq və bölgənin tərəqqisi ilə bağlı mövqeyini pozucu şəkildə şərh edən Ermənistan tərəfinin hansı maraqlara xidmət etdiyi sual doğurur və ümumiyyətlə, bu ölkənin hələ də nə istədiyini

müəyyən etmədiyini göstərir. Ermənistan XİN nümayəndəsinə tövsiyəmiz ondan ibarətdir ki, şərh vermədən öncə öz hökumət rəhbərlərinin imzaladığı 10 noyabr tarixli Bəyanatın mətni ilə tanış olsun, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrini oxusun, habelə istinad etdiyi beynəlxalq hüquq prinsiplərinin mahiyyətinin nədən ibarət olduğunu öyrənsin”.

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib



ABŞ Konqresindəki Azərbaycan üzrə işçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı bəyanat verib.

Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik azərbaycanlıların ən böyük qətləmi olduğu qeyd olunub. Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin qırğınından öncə 7000 sakini olduğunu vurğulayan Konqres üzvü 106-sı qadın, 83-ü uşaq olmaqla 600-dən çox silahsız insanın qətlə yetirildiyini, 2000-dən az sakinin sağ qaldığını, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.

Konqres üzvü həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə edilməsinə rəğmən münaqişənin həll olunmadığını, lakin 2020-ci il müharibəsinin ardınca Azərbaycanın və Ermənistanın bira araya gələrək sülh əldə edə biləcəyinə ümidini ifadə edib. Eyni zamanda, uzunmüddətli sülh, təhlükəsizlik və regional əməkdaşlığın Cənubi Qafqaz regionu, habelə bütün dünyanın maraqlarına xidmət etdiyi vurğulanıb.

Konqres üzvü Azərbaycanın ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Balkanlar, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40 faizinin Azərbaycan tərəfindən təmin edilməsi kimi sahələri ehtiva etdiyini qeyd edib. Bəyanatda, həmçinin Azərbaycandakı yəhudi icması və İsrailə əməkdaşlığa xüsusi vurğu edilib.

Sonda Konqres üzvü bu faciədə həyatını itmiş insanların xatirəsini bir daha yad edərək Azərbaycanlıların dərdinə şərik olduğunu qeyd edib.

“Israel HaYom” qəzeti: İsrail Azərbaycanla strateji əməkdaşlığı genişləndirir

İsrail Azərbaycanla strateji əməkdaşlığı genişləndirir, İsrail şirkətləri İkinci Qarabağ müharibəsində zərər çəkən ərazilərin bərpasında Azərbaycan hökumətinə yardım təqdim ediblər. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimovun sözlərini israili jurnalist Din Şmuel Elmas İsrailin aparıcı ivritdilli “Israel HaYom” qəzetində dərc olunmuş “İsrail Azərbaycanla strateji əməkdaşlığı genişləndirir” sərəlvhəli məqaləsində si-tat gətirib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahimovun Türkiyənin “Anadolu” xəbər agentliyinə deyib: “İsrail şirkətləri erməni işğalından azad edilən Dağlıq Qarabağda müləkəb bərpa işlərinin aparılmasında, həmçinin İkinci Qarabağ müharibəsi zamanı zərər çəkən ərazilərin bərpasında Azərbaycan hökumətinə real yardımlarını və dəstəklərini təklif ediblər”.

“Israel HaYom” qəzeti qeyd edir ki, işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazır olan ölkələr arasında Türkiyə, İran, Böyük Britaniya, İtaliya, Macarıstan və Yaponiyadan olan şirkətlərə rast gəlmək mümkündür. Azərbaycanın Türkiyədəki səfiri deyib: “İşğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işləri yerin irsinin tarixiliyi və əslinə tam uyğunluğunun qorunması



şərtlə aparılacaq”.

İsraili jurnalist Din Şmuel Elmasın yazdığı kimi, müharibə Azərbaycanı ciddi ziyan vurub. Xəzər İbrahimov bəyan edib ki, erməni hücumları və hərbi əməliyyatlar nəticəsində Azərbaycana vurulan maddi zərərin həcmi 50 milyard dollardan çoxdur. O qeyd edib ki, işğaldan azad olunduqdan sonra bizim tarixi torpaqların real mənzərəsi dəhşətli idi.

“Israel HaYom” qəzeti vurğulayır ki, Azərbaycanın hesablamalarına görə, Dağlıq Qarabağda Birinci müharibə başa çatdığı andan 28 ildən çox müddətdə Ermənistan tərəfindən işğal altında olan bütün ərazilərdə ermənilər 700 tarixi və mədəniyyət obyektini, 927 kitabxanayı, 808 mədəniyyət mərkəzini, 85 musiqi və rəssamlıq müəssisəsini, minlərlə ekspozatın saxlandığı 22 muzeyi, 4 rəsm qalereyasını, 4 teatrı dağıdıblar.

X.İbrahimov Ermənistanı həm də hərbi cinayətlər törətdikdə ittiham edib.

Azərbaycanın Ankaradakı səfiri deyib: “Bizim ordumuz qarşısında aciz qalan erməni ordusu ümumiyyətlə döyüş əməliyyatları zonasında yerləşməyən şəhərlərimizin dinc sakinlərini tərəddüd etmədən atəşə tutub. Nəticədə bizim 100 dinc sakinimiz həlak olub, 416 nəfər yaralanıb, mülki infraqstruktura isə ciddi ziyan dəyib”.

İsrail-Azərbaycan əməkdaşlığı üzrə tanınmış ekspert və “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut deyib: “İsrail-Azərbaycan strateji tərəfdaşlığı iki ölkənin müxtəlif səviyyələrdə sıx əməkdaşlığı və tərəfdaşlığı sayəsində inkişaf edib. İsrail-Azərbaycan münasibətləri strateji və hərbi-texniki xarakter daşıyır, ən yüksək hökumətlərarası və dövlətlərarası səviyyədə etimadla və daimi qarşılıqlı dialoqla dəstəklənir.

Qeyd etmək yerinə düşər ki, İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Avrasiyanın heç bir ölkəsi İsrailə Azərbaycan qədər sıx dostluq əla-

qələrinə malik deyil. Bu, dənılmaz faktıdır”.

Əməkdaşlığın səviyyəsindən danışan Arye Qut qeyd edir ki, İsrail və Azərbaycan arasında bu strateji tərəfdaşlıq iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə və hərbi-texniki tərəfdaşlıq sahələrində həyata keçirilir.

Arye Qut vurğulayır: “İsrail Azərbaycan neftinin strateji alıcılarından biridir. Azərbaycanın işğal altında olan əraziləri onun müzəffər ordusu sayəsində azad ediləndən sonra İsrail hökumətinin yüzlərlə azərbaycanlı əsgər və zabite göstərdiyi tibbi yardımla yanaşı, rəsmi şəxslər və İsrail şirkətləri bu ərazilərə investisiya yatırılmasında çox maraqlıdırlar. Bu, Azərbaycana İsrail Dövləti tərəfindən ən böyük insani dəstəkdir”.

Yerusalem Strategiya və Təhlükəsizlik İnstitutunun beynəlxalq münasibətlər üzrə eksperti Mikki Aaronson belə izah edir: “İsrail üçün Azərbaycan ilə münasibətləri dəstəkləməyi zəruri edən strateji maraqların prioriteti dəyişməyib”. “Azərbaycan İranla sərhəddə olan müsəlman ölkəsidir. İsrail uzun illər ərzində Azərbaycanla o cümlədən iqtisadi planda yaxşı münasibətlər saxlayıb”, - deyər israili jurnalist Din Şmuel Elmas İsrailin aparıcı ivritdilli “Israel HaYom” qəzetində yazır.

8 Mart Beynəlxalq Qadınlar Günüdür

Tariximizin mürəkkəb ictimai-siyasi proseslərində cəmiyyətin sarsılmaz mənəvi dayaqına çevrilən Azərbaycan qadını fəallığı ilə seçilmişdir. Gözəllik örnəyinə çevrilən Azərbaycan qadını ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrtləndirib. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi və işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Sözüünün bütövlüyü, ictimai fəallığı, zəhməti, isməti və zəkası ilə tariximizə isimlərini həkk ediblər.

Artıq bir neçə gündən sonra 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd edəcəyik. Tarixə nəzər salsaq, görürük ki, qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-York qadınlarının 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın Dünya Qadınlar Günü kimi qeyd edilməsinə nail olub. Dünya ölkələrində olduğu kimi, 8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda da geniş qeyd olunur. Ölkənin ictimai-siyasi və mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını cəmiyyətdə böyük nüfuzla malik olduğunu əməllərlə təsdiqləyib.

Müsləman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz Azərbaycan qadını atmışdır. 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kəşi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub. Məhz bu dövrdə milli qadın siyasəti dövlət statusu alıb. Bununla da, nəinki Şərqdə, hətta demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dən əvvəl, məhz Azərbaycanda qadına cəmiyyətin həyatında siyasi proseslərə qoşulmaq hüququ verilib. Azərbay-

can Prezidenti İlham Əliyevin bildirdiyi kimi, tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayaqına çevrilmişlər: "XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq, ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı, məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır".

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsaslı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəl artırmağa nail oldu. Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri göz önündədir. Ölkəmizdəki demokratik mühit fitri istedadlarını və yaradıcılıq imkanlarını tam gerçəkləşdirməyə imkan verir. Təbii ki, mövcud mühitin formalaşmasında Azərbaycan qadınlarının



böyük rolu danılmazdır. Azərbaycan qadını milli məfkurəyə sadıq qalaraq, bu gün də müstəqil Azərbaycanın güclənməsi naminə töhfələr verir.

Bu, bir həqiqətdir ki, 2000-ci ilin mart ayının 6-da Ulu Öndər Heydər Əliyevin "Azərbaycan Respublikasında dövlət-qadın siyasətinin həyata keçirilməsi haqqında" Fərmanı ölkədə qadın siyasətinin gerçəkləşməsinə xidmət edən məsələlərdən biridir. Təqdirəlayiq haldır ki, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətlərinə paylanılıb və bu sahədə ən yaxşı sənəd kimi qəbul olunub.

Bütün bunlarla yanaşı, Azərbaycanda qadın, ilk növbədə, ailə ocağının qoruyucusudur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik və insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir. Zərifliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr verir. Azərbaycan qadınının əzəməti bu gün dünya ictimaiyyətinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın simasında

daha qabarıq təqdim olunur. Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin Birinci Xanımı Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü işlər ölkəmizin ictimai-siyasi və mədəni həyatında danılmaz amillərdir. Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği, elm, təhsil, səhiyyə və idmanın inkişafını təmin edən layihələrin dəstəklənməsi, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadıq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib.

Yaradıcı düşüncə geniş layihələrin gerçəkləşməsi Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Qədim Azərbaycanın mədəniyyətinə və milli dəyərlərinə yanaşmada yetişən nəsildə mövcud dəyərlərə məhəbbət yaradır. Dünyanın ən nüfuzlu mükafatlarının daşıyıcısı olan Mehriban xanım Əliyeva gördüyü şərəfli işlərin müqabilində böyük nüfuzla malikdir.

Bu gün Azərbaycan qadını öz əməli fəaliyyəti, dəyərləri ilə yüksəkdə dayanır və bu dəyərləri müqabilində alnıaçıq və fəxrlə 8 Mart Beynəlxalq Qadınlar Günüü qeyd edir. Bu gün müstəqil Azərbaycanın qadınları parlamentdə, icra haki-

miyyəti orqanlarında, bələdiyyələrdə, təhsil, səhiyyə sahələrində, biznes strukturlarında, idmanda, hüquq-mühafizə orqanlarında və digər sahələrdə kişilərlə bərabər vəzifələrdə təmsil olunurlar. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb. Ölkə həyatının bütün sahələrində qadınların fəallığı müşahidə olunur. Qadın siyasəti nəticəsində Azərbaycan qadını qazandığı uğurları ilə öz nüfuzunu ilbəl artırmağa nail olur. UNESCO-nun statistikasına görə, Azərbaycanda elmi tədqiqatçıların 57,1 faizinin qadınlardan ibarət olduğu göstərilir. Azərbaycan qadınlarına potensiallarını reallaşdırmaq üçün hər cür şərait yaradılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı zamanı rəşadətli ordumuz bir-birinin ardınca düşməne ağır zərbələr vuraraq təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyini çıxılmaz vəziyyətə saldı. 44 gün davam edən müharibədə vətən torpağının erməni işğalçıların təcavüzkar siyasəti nəticəsində işğal altında olan torpaqlarımız işğalçılardan azad olundu. Bu şanlı qələbəmizdə Azərbaycanın qəhrəman oğullarının rolu danılmazdır. Bu oğulları vətən üçün böyüdən bizim analardır. Vətən darda olanda öz oğullarını məğrurasına müharibəyə göndərdilər. Buna dözdülər. Şəhid oğullarını qürurla, təmkinlə qarşıladılar. Analar böyükdür. Biz onların qarşısında baş əyirik. Azərbaycan qadınları ölkəmizin inkişafı, global dünyada mədəni-mənəvi zənginliklərimizin yaşadılması, gənc nəslin milli məfkurə və dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsi üçün bundan sonra da fəallıq nümayiş etdirəcək. Bayramınız mübarək olsun, ƏZİZ QADINLAR!

Zümrüd BAYRAMOVA

Quldur rejimin təxribatları davam edir -Rusiya SM isə seyrçi qalır

Quldur "dqr" rejimi Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul olunmuş üçtərəfli Bəyanata rəğmən, təxribatlar törətməkdən usanmamaqla yanaşı, hələ də Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə separatçılığa, terrorçuluğa və işğala söykənən təfəkkürlərindən əl çəkməməkdədirlər.

SİA belə bir təxribatlardan növbətisini müəyyən edib. Belə ki, 44 günlük müharibə zamanı işğalçı ordunun tərkibində yer alan və döyüşlər zamanı gəbərdilən bir erməni topçu-əsgərinin saxta "qəhrəmanlığı" ətrafında şou düzəldən separatçılar Xankəndinin mərkəzi hissələrinin birində yerləşən və ermənilərin "dirçəliş" adlandırdıqları meydana (həmin meydan 1988-ci ilin fevralında separatçılığın başlanğıc nöqtəsi olub - R.R.) xatirə abidə kompleksi yaradıblar.

Bu kimi faktların üzərində ciddi nəzarət mexanizmini nə qədər ki, gec deyil, reallaşdırmaq tələbi daha çox görünməyə başlayıb.

Bu fakt isə, əslində, Qarabağdakı quldur rejimin, eləcə də orada yaşayan ermənilərin azərbaycanlılarla heç vaxt bir yerdə sülh şəraitində yaşamayacaqlarını təsdiq edən növbəti eyham, yaxud realılıqdır. Çünki bu gün Xankəndinin mərkəzində hələ də separatçıların əski parçaları dağalanır, üstelik, hazırkı dövrə qədər bir sıra təxribatçılıqlar da törədilib.

Biz buraya Rusiya SM-nin hərbi keşisinin "dqr"ın "təhlükəsizlik şurasının rəhbəri" Vitali Balasanyanla və saxta "qurumun" qondarma "prezidenti" Araik Aryutyunyanla birlikdə işğalçıların məzarları qarşısında dua edib-gül dəstələri düzməsini, Xocavənddə erməni terrorçusu Qaregin Njdeyə qoyulan büstü və digər bir çox məsələləri də əlavə edə bilərik.

Daha bir məqam isə Rusiya sülhməramlılarının baş verənlərə müdaxilə etməmələri, açıq-aşkar şəkildə Bəyanatın müddəalarının pozulmasına biganə yanaşmalarıdır. Hər halda, bu kimi faktların və eyni zamanda hər gün üzə çıxan digər məsələlərin üzərində ciddi nəzarət mexanizmini nə qədər ki, gec deyil, reallaşdırmaq tələbi daha çox görünməyə başlayıb. Məhz Qarabağda 1988-ci ildə başladılan separatçılıq toxumları da bu kimi bənzər məsələlərdən doğmağa başlamışdı...

Rövşən RƏSULOY

Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb sahifəsi hazırlanır

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) elan etdiyi "Sosial layihələr" müsabiqəsinin qaliblərindən olan "Doğma jest dili" layihəsi çərçivəsində "NAR"ın maliyyə dəstəyi ilə veb-sayt hazırlanacaq. Belə ki, veb-sahifədə jestlərin şəkilləri, videoları, eyni zamanda jestlərin göstərilməsi ilə bağlı izahedici mətnlər yerləşdiriləcək. Veb saytın digər üstünlükləri insanlar üçün daha elçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Lüğətdə 3000-ə yaxın sözün jest dilində tərcüməsi göstəriləcək. Qeyd edək ki, "Doğma jest dili" lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdoterapevt, surdoloq, müəllim və loqopedlər üçün əvəzedilməz vasitə olacaq. Bundan başqa, saytın mobil versiyası da hazırlanacaq. "Karlara Dəstək" İB-nin sədri Kamran Abasovun sözlərinə görə, jest lüğətinin elmi-metodik cəhətdən düzgünlüyünü təmin etmək məqsədilə bir neçə qurumun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. "Doğma jest dili" lüğətinin elektron formada olması ilə eşitmə məhdudiyyəti olan uşaqların valideynləri və onların yaxınları daha çox söz toplusu əldə edə biləcək və ünsiyyət zamanı çətinlikdən uzaq olacaqlar. Veb sahifədə sözlərin şəkillər və videolarla izahı ilə yanaşı, jest dilinin mimika ilə ifadə edilən işarələrini də görmək mümkün olacaq. Layihənin ərəşəyə gəlməsi üçün göstərdiyi dəstəyə görə RİİB-ə və "Nar"a təşəkkür edirik.





kifayət qədərdir.

Lakin bütün bunlar öz yerində və əsas mətləbə geri dönərək Delina Ficonun "ictimai-siyasi ulduz" fonunda parlamasının necə baş verməsinə nəzər salaq. Beləliklə, Delina Fico məhz Obama dövründə arenaya çıxır. Delina Fico 17

sun dəstəyi ilə. Özü də burada hətta Sorosun oğlu Aleksandr Soros da gündəmə gəlməyə başlayır (Fotoda).

Soros və Ermənistan reallığı...

Sorosun fəaliyyəti nəticəsində Ermənistanda baş verənlər isə necə dəyərlər gözümüzün qabağında cərəyan edib və ölkə başçımız, Prezident İlham Əliyev bununla bağlı belə bir bəyanat vermişdir ki, "Hazırda Ermənistanda söz sahibi Corc Sorosdur..."

https://apa.az/ru/nagornyj_karabakh/Ilham-Aliyev:-Segodnya-pravo-golosa-v-Armenii-prinadlezhit-Sorosu-423563

Yeni bu gün Ermənistandakı hərbi-siyasi böhran kəlfinin bir ucunun birbaşa Soros siyasətinə söykənməsi faktdır və əlbəttə ki, həmin ölkədəki vəziyyət də bu reallığı dikte edir.

Şübhəsiz ki, Delina Fico şantaj vasitəsi kimi yalnız şəkilləri deyil, həm də Sorosun maliyyə dəstəyini istifadə edir

Qayıdaq Delina Ficonun şantaj əməllərinə. Edi Rama ilə münasibətlərə son qoyduqdan sonra Delina Fico Bledi Çuçi adlı bir şəxsle münasibətlər qurur. Və yuxarıda qeyd etdiyimiz kimi, Edi Rama Albaniyada Sorosun dəstəyi ilə vəzifəyə gələn kimi Delina Fico ondan özünün yeni sevgilisi üçün vəzifə tələb edir.

Tələblərini "bərkitmək" üçün o Kosovada tanış olduğu Serbiyanın "Fokus" jurnalının nümayəndəsi Banja Luka vasitəsi ilə 2006-cı ildə həmin jurnalda özünün Edi Rama ilə bir sıra lüt şəkillərini xəbərdarlıq kimi çap etdirir. Amma həmin ifşaedici məlumatların ardı gəlmir...

Lakin növbəti, yəni 2007-ci ildə Bledi Çuçi Edi Ramanı Soros tərəfindən maliyyələşən Sosialist Partiyasına əvvəllər heç bir aidiyyəti olmadığına baxmayaraq, məhz həmin partiyadan əvvəl parlament üzvü olur.

Şübhəsiz ki, Delina Fico şantaj vasitəsi kimi yalnız şəkilləri deyil, həm də Sorosun maliyyə dəstəyini istifadə edir və USAİD-dən yenə də tanıdığımız Şərq-Qərb İdarəetmə İnstitutu vasitəsi ilə Albaniyaya "Hamı üçün ədalət" adlı layihəyə 8,8 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Həmin vəsaitin xərclənməsinə dair məhz ABŞ-da Respublikaçılar hakimiyyətdə gəldikdən sonra ciddi yoxlamalar başlayır və vəsaitləri layihədə nəzərdə tutulandan fərqli məqsədlərə istifadə edildiyi aşkar olu-

nur (!)

Yoxlamalar, həmçinin Şərq Qərb İdarəetmə İnstitutunun USAİD-in maliyyə dəstəyi ilə Makedoniyada yenə də Sorosun Şərq-Qərb İdarəetmə institutu tərəfindən icra olunan 9 milyon ABŞ dolları məbləğində layihələri də əhatə edir və bütün bu layihələrə məhz artıq yaxşı tanıdığımız Delina Fico rəhbərlik edir!

Yeri gəlmişkən, bu layihələr və ümumilikdə ŞQİİ destruktiv fəaliyyəti haqqında Rusiya mətbuatı da ətraflı yazıb (linklər aşağıda):

<https://russian.rt.com/world/article/439815-vechnyi-partnyor-ssha-cherez-nko-svyazannyie-s>

<https://riafan.ru/1120911-obzor-deyatelnosti-fonda-sorosa>

Delina Ficonun avropalılara tövsiyələri - potensial etnik-arası münasibətlər, zorakı ekstremizm və artan miqrasiya səviyyəsi

Delina Fico özünün şantajetmə potensialını Albaniyanın Avropa İttifaqı ilə münasibətlərində belə tətbiq etməkdən çəkinmir. Aşağıda verdiyimiz yazışmada Delina Fico digər avropalılarla belə danışmağı təklif edir:

"Siz bilirsiniz ki, biz insanlarla onlar başa düşən dildə danışmalıyıq. Və Qərbi Balkan ölkələrinə gəldikdə əksər xarici diplomatların başa düşdüyü dil çox sadədir: Rusiya təsiri, potensial etnik-arası münasibətlər, zorakı ekstremizm və artan miqrasiya səviyyəsi..."

Yeni bu xanım istədiyi məqsədlərə çatmaqdan ötrü ən çirkin vasitələrə o cümlədən təxribatlara belə əl atır və eyni metodlardan Azərbaycanda da hələ də istifadə edir. Bütün bunlarla Soros bir daha sübut edir ki, o özünə lazım olan adamları həm maliyyə dəstəyi, həm digər vasitələrlə (şantaj, təhdid, qarayaxma və sair) istənilən ölkədə hakimiyyətə gətirə bilər. ABŞ-da keçirilən son seçkilər də əslində, buna bir nümunə oldu və məhz Sorosun dəstəklədiyi demokratlar hakimiyyətə gəldilər və indi də vəzifələrə bilavasitə Sorosla bağlı şəxsləri təyin etməkdə davam edirlər. Bu da dünyaya yaxşı heç nə vəd etmir. Blinkenin yuxarıdakı bəyanatı isə buna təsdiqdir.

Yeri gəlmişkən, son sorğulara görə qarşıdan gələn aprel ayında Albaniyada keçiriləcək seçkilərdə Sorosun dəstəklədiyi Sosialist Partiyasının şansları ciddi şəkildə azalmışdır. Deyəsən, Albaniya xalqı da artıq bu fırıldaqçıdan yorulub.

Delina Fico Sorosun dəstəklədiyi Bayden hakimiyyətə gələn kimi bizim ölkəmizdə də hücumla keçmək qərarına gəlir

Şübhə yoxdur ki, başqa ölkələrdə əldə etdiyi uğurlardan fərlənən Delina Fico Sorosun dəstəklədiyi Bayden hakimiyyətə gələn kimi bizim ölkəmizdə də hücumla keçmək qərarına gəlir və 15 noyabr 2020-ci il tarixinə, bazar günü, özünün Bakıdakı etibarlı adamı vasitəsi ilə (ətraflı sonra) SEDA-nın Bakıda yerləşən ofisinə özəl mühafizə yerləşdirərək ofisin yerli rəhbərliyini heç bir xəbərdarlıq etmədən sadəcə e-mail vasitəsi ilə vəzifədən uzaqlaşdırır.

Ardı Səh. 14

SOROS FONDU: Azərbaycana “QAYIDIŞ” planının gizlinləri

Bu dəfə Sorosun Delina Fico “SE(v)DA”-sı haqqında...

Əvvəli ötən sayımızda

Beləliklə, apardığımız araşdırmanın daha bir maraqlı məqamının növbəsi çatdı. Daha dəqiq desək, silsilə xarakterli araşdırma yazımızın bu hissəsini Corc Sorosun dəstək göstərdiyi və özünün silahdaşı saydığı ABŞ-ın yeni Dövlət Katibi Blinkenin son bəyanatından çıxardığımız maraqlı sitatı ilə başlamaq qərarını verdik. SİTAT: "Biz artıq demokratiyanın bahalı hərbi əməliyyatlar vasitəsilə yürütməyəcəyik... Biz çalışıb demokratiyanın partnyorlarını müəvəzzə etməklə yürüdəcəyik..."

Nə deyə bilərik? Əslində, maraqlı və düşündürücü bir etirafdır. Yeni bu sitatdan hansı nəticələri çıxarmaq olar? Birincisi, demokratlar rəsmi olaraq etiraf edirlər ki, bu günədək "demokratiyanı" tam qeyri-demokratik yolla, yəni "demokratiyanı bərqərar etmək" adı altında digər ölkələrin ərazilərinə, daxil siyasətlərinə bu və ya digər şəkildə müdaxilə etməklə hərbi əməliyyatlar hesabına yürüdüblər. İkincisi, həmin bəyanat səslənən gündən etibarən kobud ifadə edərsək, asılı dövlətləri, yaxud asılı olmaq istəməyən ölkələri yenə də "demokratiyanı bərqərar etmək" adı ilə dollarlarla "düz yola" gətirəcəklər...

Blinkenin bəyanatı, əslində, bizim əvvəlki yazılarımızda irəli

sürdüyümüz Sorosçuların demokratik partiya vasitəsi ilə həmçinin, bizim ölkədə destruktiv fəaliyyətə hazırlaşdıqlarını və o səbəbdən də bura qatı Sorosçu - Delina Ficonun birbaşa təyin etməsinin əsl səbəblərinə dair ehtimallarımızı kifayət qədər təsdiq edir.

Belə bir fəallaşma isə xüsusi olaraq Obama hakimiyyəti dövründə 2009-2017 ci illərdə özünü daha qabarıq şəkildə büruzə verdi

Digər tərəfdən, demokratların Sorosla əlaqələri ümumiyyətlə, sirr deyil və bu günə qədər gedən araşdırma yazımızda biz bunu isbatlayan bir sıra faktları da ortaya çıxarmışıq. Necə dəyərlər, ən sadə sübut: Soros məhz demokratlar hakimiyyətdə olan dövrlərdə daha çox fəallaşır, fəaliyyət çevrəsi artır və ən azından bir neçə ölkədə çevrilişlər, rəngli inqilablar, kütləvi xarakterli etirazlar baş qaldırır. Belə bir fəallaşma isə xüsusi olaraq Obama hakimiyyəti dövründə 2009-2017 ci illərdə özünü daha qabarıq şəkildə büruzə verdi və həmin fəallaşmanın Azərbaycanadakı təsirləri haqqında da əvvəlki yazımızda qeydlərimizi aparmışıq. Məhz Obama dövründə Sorosla bağlı təşkilatlar bir çox ölkələrdə hakimiyyət əleyhinə hücumlara başladılar və bu hadisələr barədə müxtəlif məlumatlar, çoxsaylı informasiyalar internet məkanında

noyabr 1964-cü ildə Çində yaşayan alban ailəsində doğlub. Sonradan Albaniyaya köçür, dərhal aktiv ictimai fəaliyyətə başlayır və ABŞ-da təhsil aldığı dövrdə müəyyən və ya belli dairələrin əhatə dairəsinə daxil olur və artıq onların dəstəyi ilə Fico ardıcıl olaraq siyasiləşməyə başlayır.

Delina Ficonun keçmiş sevgilisi Edvin Ramaya qarşı şantajları haradan və hansı səbəblərdən qaynaqlanıb?

1991-ci ildən başlayaraq, o həmyaşıdı və Sorosun yetişdirməsi olan cavan albaniyalı siyasətçi Edvin Rama ilə görüşməyə başlayır və bu münasibətlər 1997-ci ilə qədər davam edir. Etimallara görə 1997-ci ildə Edvin Ramaya (2002-ci ildə adı qısaldaraq Edi Ramaya çevriləcək) sui-qəsd törədildikdən sonra Delina Fico onunla münasibətlərini dayandırır.

Lakin sonralar, Edi Rama vəzifəyə gələndə, Delina Fico cavan vaxtlarında Rama ilə çəkdiyi çıpaq şəkillərini paylaşması şantajı ilə yeni sevgilisi üçün vəzifə tələb edir və buna nail olur. Yeni bu xanımın şantaj və təxribatlarla dolu fəaliyyəti hələ onun 2011-ci ildə ölkəmizdə layihəyə rəhbərlik etməyə başlayandan da əvvəllər olub. Bəs görəsən Edi Ramanın siyasi yüksəlişi nə vaxt baş verir? Əlbəttə ki, 2013-cü ildə, yenə də Obamanın dövründə və yenə də Soro-



Don't turn your back on us, Albania PM tells EU

Denying Albania the prospect of one day becoming a European Union...

Like

Comment

Share

10



Delina Fico You are right, but you also know you have to talk to people in the language that they understand. And the language that most of the foreign diplomats understand when it comes to Western Balkans is pretty simple: Russian influence, potential of inter-ethnic conflict, risk of violent extremism, and risk of elevated levels of migration, no?

Like · Reply · 17m



Əvvəli-Səh-13

Ümumiyyətlə, ofisə hər hansı bir Azərbaycan vətəndaşının girişinə qadağan qoyulur və yalnız ölkədə turist vizası ilə olan, ancaq faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olan qırğız vətəndaşına ofisə daxil omaq icazəsi verilir. Digər əməkdaşlardan isə tələb olunur ki, ofisə gəlmək istədikləri halda, məhz Delina Ficoya mesaj yazıb icazə alsınlar. Əlbəttə ki, xarici ölkə vətəndaşının bizim ölkədə bizim vətəndaşlarla belə davranması yolverilməzdir, özbaşınalıq, və rəzalətdir! Yəqin ki, hüquq-mühafizə orqanları, bu məsələni araşdırıb və həmin mühafizənin hansı əsaslara ofisə yerləşdirildiyini müəyyənləşdirəcəklər.

Delina Ficonun işdən çıxardığı şəxslər arasında Vətən müharibəsində ağır zədələnmiş xadiməci qadının oğlu da var!

Nəticədə belə bir aşağılayıcı münasibəti qəbul edə bilməyən 5 nəfər əməkdaş dərhal ərizəsini yazaraq işdən çıxır. Delina Fico isə buna cavab olaraq əvvəlki rəhbərliyin işə götürdüyü daha üç nəfəri işdən uzaqlaşdırır. Ən dəhşətli odur ki, işdən çıxarılanlar arasında xadiməci də var. O isə tənha qadındır və oğlu Vətən müharibəsində hər iki ayağından zədə alaraq hələ də hərəkətsizdir. Əslində isə bu, birbaşa Azərbaycan xalqına qarşı olan hörmətsizlikdir. Lakin o da artıq sirr deyildi ki, Delina Fico illər boyu xalqımıza, ölkəmizə hörmətsizliyini gizlətmirdi. O, dəfələ-rə ofisdə yerli işçiləri təhqir etmə-yə cəhd edirdi, amma layiqli cavab alanda özünü yığışdırırdı. Məsələn işçilərin iş vaxtı namaz qıldığını görəndə, qəzəblənib, onlara əmək haqqının iş vaxtı namaz qılma-larına görə verilmədiyini bəyan edirdi. Onun hərəkətləri barədə dəfərlərlə ŞQİİ prezidentinə rəsmi qaydada müraciət olunduğuna baxmayaraq, həmin şəxs bu xanımla bacara bil-mədiyini və onun təşkilat üçün son dərəcə əhəmiyyətli olduğunu bə-

yan edirdi. Aydın məsələdir: təşkilat Sorosun, Delina da onun dostu.

Delina Fico həyasızlığı: "Unutmayın! Azərbaycan hökuməti pulu verib USAİD-ə, USAİD də onu verib mənə (!). Mən necə və hara istəyirəm elə də xərcləyirəm... (!)"

Əldə etdiyimiz məlumatlara görə, Delina Fico heç SEDA layihəsinin donoru olan USAİD-in əməkdaşlarını da sayı almırdı və onların da üstünə qışqırıb-bağırırdı. Ondan hər hansı bir məsələ tələb olunanda isə birçə cavabı var idi. SİTAT: "Unutmayın! Azərbaycan hökuməti pulu verib USAİD-ə, USAİD də onu verib mənə (!). Mən necə və hara istəyirəm elə də xərcləyirəm... (!)"

Onun təzyiqlərinə və davranışına dözməyən SEDA layihəsinin ilk rəhbəri olan ABŞ vətəndaşı 2018-ci ildə layihədən çıxmalı olur. Bundan sonra İqtisadiyyat Nazirliyi vəsaitlərə qənaət etməkdən ötrü ŞQİİ və USAİD-ə yerli vətəndaşın layihə rəhbəri təyin olmasını təklif edir. ŞQİİ-nin Nyu-York ofisində bu məsələ müzakirə edilərkən Delina Fico əsəblərini cilovlaya bilmir. O qorxur ki, belə təqdirdə, yəni Azərbaycan vətəndaşının yerdə layihəyə rəhbərlik etdiyi halda, o layihədə etdiyi özbaşınalıqları davam etdirməkdə çətinlik çəkəcəkdir. Beləliklə, müzakirə vaxtı o, qəzəblənərək o deyir. SİTAT: "... Bu, yalnız mənin meyitim üzərindən baş verə bilər (over my dead body)..."

Hər ay təxminən 12 min ABŞ (!) dolları məbləğində əməkhaqqı alır!

Lakin təşkilatın rəhbəri buna cavab olaraq bildirir ki, hazırda Respublikaçıların hakimiyyəti dövründə yaşayırıq və bizim Azərbaycanda bir o qədər dəstəyimiz yoxdur. Hələlik, bu təklifi qəbul edək. Narahət olma, revanş almaq imkanımız olacaq...Və həmin imkan məhz Bayden Prezident seçilən-

SOROS FONDU: Azərbaycana "QAYIDIŞ" planının gizlinləri



azad olunmuş ərazilərdə bərpa işlərinə külli miqdarda vəsait lazımdır, həmin vəsaitlərin geri çağırılmasının heç bir ziyanı olmayacaq.

Ədliyyə Nazirliyi dərhal ŞQİİ-nin qanunsuz, yəni qeydiyyatdan alınmadan fəaliyyətini dayandırmalıdır. Eyni zamanda, Ədliyyə Nazirliyi ŞQİİ-nun ölkəmizdəki qanunsuz hərəkətlərinə dəstək göstərən yerli hüquq şirkətinin ŞQİİ-la bağlı fəaliyyətlərinə hüquqi qiymət verməlidir.

Daxili İşlər Nazirliyi ŞQİİ-nin Bakıdakı ofisinə mühafizə qüvvələrinin yerləşdirilməsinin qanu-



dən sonra yaranır və ŞQİİ bundan dərhal və kobudcasına istifadə edir...

Bundan əlavə, Delina Fico davranışlarına dözməyərək ŞQİİ hətta baş ofisin bir neçə əməkdaşı ərizə yazıb başqa yerlərə üz tutur-lar...

Ümumiyyətlə, ŞQİİ-nin əməkdaşları Tramp administrasiyasına və şəxsən Trampa olan nifrətlərini gizlətmirdilər. ŞQİİ-nin "xüsusi tapşırıqlar" üzrə bir əməkdaşı (ətraflı növbəti materialımızda) ümumiyyətlə, hər görüşdə hətta Trampın öldürülməsi haqqında çəkinmədən danışır, ətrafında olan digər ABŞ vətəndaşlarının canına vəl-vələ salırdı.

Və təəssüf edir ki, bu adam, yəni Delina Fico, əslində layihə çərçivəsində faktiki olaraq heç bir əməli fəaliyyət göstərmədən, layihə üçün yalnız başağrısı və problemlər yaratmaqla məşğul olaraq, hər ay təxminən 12 min ABŞ (!) dolları məbləğində əməkhaqqı alır (!) Kobud desək, evdə otura otu-ra. Layihənin davam etdiyi 10 il ər-

zində isə bu təxminən 1,5 milyon ABŞ dolları edir (!). Deməli əvvəlki yazılarımızda qeyd etdiyimiz ŞQİİ-nin SEDA layihəsindən əldə etdiyi 6 milyon ABŞ dolları məbləğində gəlirdən əlavə, bu xanım təkçə özü üçün, heç bir faydalı fəaliyyət göstərmədən ölkəmiz hesabına 1,5 milyon dollar qazanır və hələ Azərbaycan zəhləsi getdiyini dəfələrlə bəyan edir. Hələ kəndlilərimizdən qanunsuz olaraq topladığı 1,459,326 ABŞ dolları demirik...

Müvafiq dövlət qurumları tərəfindən hansı addımların atacağı ehtimal etmək olar?

Şübhəsiz ki, bu xanımın və bütövlükdə ŞQİİ-nin əməlləri cəzasız qalmamalıdır. Bu zaman hansı addımların atılmasını gözləmək olar? Misal üçün, Maliyyə Nazirliyi dərhal ŞQİİ-nan dövlət büdcəsindən layihənin icrasına ayrılan 7 milyon ABŞ dollarının hesabını tələb etməlidir. Özü də nəzərə alsaq ki, bu dəqiqə ölkəyə

nuyğunluğunu araşdırmalıdır. Xarici İşlər Nazirliyi Delina Ficonun vizasını ləğv etməlidir.

Dövlət Miqrasiya Xidməti ölkədə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan ŞQİİ-in Qırğızıstan-dan olan ekspertinin deportasiya məsələsinə baxmalıdır. İqtisadiyyat Nazirliyi ŞQİİ-nin hansı əsas-larla ölkədə tender və satınalma-lar keçirdiyini araşdırmalıdır.

Fövqəladə Hallar Nazirliyi ŞQİİ müvafiq lisenziya olmadan mühəndislik - layihələndirmə işlərinin apardığını hüquqi əsas-larını yoxlamalıdır. Əmək Müfəttişliyi işçilərin pandemiya dövründə heç bir əsas olmadan işdən çıxarılması məsələlərini aydınlaşdır-malıdır.

Vergi Xidməti isə ŞQİİ vergi-dən yayınma faktlarını araşdırma-lı və 10 il ərzində ölkədə fəaliyyət göstərən müddətdə təşkilatın dövlətimizə yarana biləcək borc-larını hesablayaraq ödətdirməli-dir...

Rövşən RƏSULOV



Bizə atom stansiyası lazımdır mı?

Bəşəriyyətə 3 dəfə ciddi xəbərdarlıq edən nüvə enerjisi: təhlükəsizlik vacibdir, yoxsa iqtisadi qazanc?

Dünyada enerjiyə tələbat artıqca və ənənəvi enerji resursları tükəndikcə alternativ enerji növlərinin tətbiqi üzrə işlər sürətlənir. Əlbəttə, alternativ enerji dedikdə, daha çox Günəş, külək, su elektrik stansiyaları kimi formalar nəzərdə tutulsa da, daha effektiv və ucuz başa gələn enerji növlərindən biri kimi atom enerjisi aktuallığını qoruyub saxlayır. Hazırda bir çox ölkələr atom elektrik stansiyalarının tikilməsinə çalışır. Azərbaycanda da bəzən belə təkliflər səslənir. Ölkəmizdə AES-ə ehtiyac varmı? AES bizim üçün nə dərəcədə vacibdir? Bu yazıda bu suallara cavab axtarmışıq.

Dünyanı hörümçək toru kimi bürümüş gecpartlayan bombalar

Dünyada nüvədən silah məqsədilə ilk dəfə ABŞ (1945-ci il, atom bombaları), dinc məqsədli enerji məqsədilə isə ilk dəfə SSRİ (1954-cü ildə Obninsk AES) istifadə edib. Sonralar bu cür stansiyaların ABŞ, Çin və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erası tam sürət götürdü. Lakin 1986-cı ildə SSRİ-də baş verən "Çernobil" qəzası bu prosesi bir qədər ləngitdi. Yaponiyadakı daha böyük "Fukuşima" qəzası isə sanki yanan odun üzərinə su tökdü. Amma bu od sönmədi və alovlanmaqda davam edir.

Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 450-yə yaxındır. Onlardan 300-ün istismar vaxtı keçib. 2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənilir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.

Rusiyada 32, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniya 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 5 AES var. Amma Çində daha 5-i də inşa edilir.

Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 75, Litva 74, Ukrayna 47, İngiltərə 22, Ermənistan 33, Almaniya 30, Yaponiya 34, ABŞ 20, Rusiya 15 faizini təmin edir.

Bununla yanaşı, AES-lərə malik olan, lakin öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina etməyə başlayan dövlətlər də var. Avstriya, Danimarka, Filippin, İtaliya, İspaniya, Qazaxıstan, Almaniya. Azərbaycanın hansı siyahıda olacağı, hələlik, tam müəyyən edilməyib.

İqtisadi cəhətdən sərfəli, insan həyatı üçün təhlükəli?

Atom Elektrik Stansiyası (AES)- bir və ya daha çox sayda nüvə reaktorun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiya. AES-lərin əsas yanacaq xammalı urandır. Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə ən yaxşı halda əsrin sonunadək kifayət edəcəyi proqnoz edilir.

AES-lərin əsas problemi təhlükə

köçürülmüşdür.

1979-cu ildə nüvə enerjisi ilk ciddi xəbərdarlığını etdi. ABŞ-da baş verən növbəti qəzada isə, minlərlə insan şüalanmaya məruz qaldı, 200 min adam evakuasiya edildi. Amerika mütəxəssisləri hökuməti bu qəzanın daha ağır nəticələrini müvəffəqiyyətlə gizlətməkdə ittiham edir.

Nəvə enerjisi 2-ci xəbərdarlığını 7 il sonra etdi. 1986-cı ildə isə SSRİ-də (Lenin adına Çernobil AES-də) daha güclü texnogen qəza baş verdi. Qəzadan sonra radioaktiv bulud böyük bir regionu bürüdü. Ukrayna SSR-in özündə, Belarusiya SSR və RSFSR-də ya-



kəsizliklə və qəza halında çox ağır nəticələri ilə bağlıdır. "Çernobil" və "Fukuşima" qəzaları hələ yaddaşlardan silinməyib. Bu qəzalar bəzi ölkələr AES tikməkdən vaz keçməyə, bəzilərinə isə mövcud AES-lərdən imtina etməyə vadar etdi.

Lakin digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri "yoldan çıxarır". Çünki enerji təhlükəsizliyi hər bir dövlət üçün ən vacib hala gəlib. Bununla belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhəlinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxışı edirlər.

Nüvə texnologiyası 2 dəfə ciddi xəbərdarlığını edib, lakin...

AES-lərdə baş verən qəzalarla bağlı məsələ beynəlxalq aləmi hələ ötən əsrin 50-ci illərində təşvişə salmağa başlamışdı. Məsələn, 1959-cu il, iyun ayının 24-də Kaliforniya ştatındakı Santa-Syuzna şəhərindəki (ABŞ) AES-in enerji reaktorunda qəza baş vermişdi. Nəticədə, stansiya ətrafındakı onlarla kilometr ərazi radioaktiv şüalanmaya məruz qalmışdı.

1961-ci il, yanvar ayının 3-də isə yenə ABŞ-da Aydaxo-Fols şəhəri (Ayadaxo ştatı) yaxınlığındakı eksperimental reaktorda partlayış baş vermiş və 3 nəfər həlak olmuşdu. 1979-cu il, mart ayının 28-də "Trimayl Aylend" AES-də (ABŞ) reaktorun soyudulmasına xidmət edən sistem sıradan çıxmışdı. Atmosferə külli miqdarda radioaktiv qaz daxil olmuş, Sakyaxna çayına isə radioaktiv tullantılar sızmışdı. Nəticədə stansiya ətrafındakı əhali təcili şəkildə fəlakət zonasından

şayan milyonlarla insan müəyyən dozalarda radiaktiv şüalanmaya məruz qaldı. İlk günlərdə 30 insan öldü, sonrakı müddətdə isə şüalanmadan ölənlərin sayı artdı.

Ölkə iqtisadiyyatına da böyük zərər dəydi. 130 min sakin evakuasiya olundu. Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 minədən çox Sovet insanı daha böyük faciənin qarşısını almaq üçün misilsiz qəhrəmanlıq nümunəsi göstərdi. Hazırda "Çernobil" AES ətrafında- 30 kilometr radiusdakı məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Onlarla kənd, qəsəbə, 50 min əhalisi olmuş Pripyat şəhəri boş qalıb. İnsan orada tam təhlükəsiz şəraitdə bir də 50 min il sonra yaşaya bilər...

Bəşəriyyətə 3-cü - ən güclü xəbərdarlıq: Fukuşima atom faciəsi

Yaponiyada baş verən zəlzələ və sunamidən sonra "Fukusima-1" AES-də baş verən qəza nəticəsində güclü şüalanma yarandı və böyük həcmdə radiaktiv axıntı Sakit okeanın yarısını zəhərlədi. Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilərsə də, "Fukusima"da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7-ə çatdı. "Fukuşima-1" AES-inde baş vermiş qəzadan sonra ətrafa buraxılan radioaktiv tullantıların həcmi "Çernobil" AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur.

Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. "Fukuşima"nın radiasiyası yeraltı sulara da qarışdı. Hökumət nüvə faciəsinə məğlub olduqlarını etiraf etməyə məcbur oldu. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi



Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.

güman edilir.

Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra

atılmışdır"- A.Qəribov bildirib.

Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 300 mln dollardır. 60 ton uran isə cəmi 30 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir. AES tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr atılır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxı bilər ki, onlar da xüsusı qurğular vasitəsilə tutulur.

Böyük enerji resurslarımız olduğu halda riskə getməyə dəyərmir?

Ötən əsrin 80-ci illərində SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmış, Nəvahi qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Çernobil qəzası bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu.

Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları və böyük alternativ enerji potensialı olan Azərbaycanda atom enerjisindən istifadə məsələsinə gündəmə gətirməyə belə ehtiyac yoxdur. Azərbaycan hələlik özünün hidroresurslarından, digər alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artırabilir.

Nüvə tullantılarının utilizasiyası da olduqca bahalı bir əməliyyatdır. Bu ekologiya üçün də zərərli. Bir çox nüvə ölkələri öz tullantılarını ölkədən mümkün qədər uzaqda dəfn etməyə çalışırlar. Məsələn, ABŞ, Britaniya və Fransa kimi ölkələr öz nüvə tullantılarını Ukraynada, Çernobil zonasında basdırmaqla bağlı Kiyevlə razılığa gəliblər. 30-40 il sonra yerin dərinliyinə basdırılmış bu çənlər çürüyür. Bu halda yeraltı su mənbələrinə radiaktiv tullantılar qarışa bilər və bunun da nəticəsi çox ağır olar. Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Buraya alternativ enerji potensialımızın çox yüksək olduğunu da əlavə etsək, atom elektrik stansiyasına heç bir ehtiyacımız olmadığını görürük.

Elçin Bayramlı



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

6 mart

“Fəhərbaça” ŞOKDA: Məsut Özil meydanı xərkədə tərək etdi!



“Fəhərbaça”nın yeni transferi Məsut Özil zədələnib. Ulduz futbolçu İstanbulda “Antalyaspor”la superliqanın 22-ci turunun oyununda - 68-ci dəqiqədə zədə alıb və meydanı xərkədə tərək etmək məcburiyyətində qalıb.

“Fəhərbaça”nın yaydığı rəsmi açıqlamada Məsutun ayaq biləyinin burxulduğu qeyd edilib. Onun ən azı 2 həftə yaşıl meydanlardan uzaq olacağı bildirilir.

Son səhifə

Azərbaycanlı futbolçu “Ufa”dan “Tambov”a keçib



Ötən ilin dekabrında “Ufa”dan ayrılan Azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası müəyyənlaşıb. Belə ki, 26 yaşlı yarımmüdafiəçi Rusiya Premyer Liqasının digər təmsilçisi “Tambov”a keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun müqavilə müddəti və digər detallar açıqlanmayıb.

A.Əliyevin yeni komandasındakı debütü də uğurlu alınıb. O, Premyer Liqanın 20-ci turunda “Rotor”la keçirilən matçın (1:3) 18-ci dəqiqəsində meydana daxil olub və 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsinə edib. Qeyd edək ki, “Tambov” 20 oyuna cəmi 13 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Tramp malikanəsini 49 milyon dollara satır



ABŞ-in keçmiş prezidenti Donald Trampın adına qeydiyyatdan keçmiş şirkət Florida ştatında okean sahilində 49 milyon dollar dəyərində olan malikanəni satışa çıxarıb. Bu barədə “New York Post” məlumat yayıb.

Ev Palm Biç kurort şəhərində yerləşir. Mülk Trampın indi yaşadığı Mar-a-Laço iqamətgahının yaxınlığında yerləşir. Malikanənin gələcək sahibinin keçmiş prezidentin golf klubuna tam üzlük alacağı da qeyd olunur.

İkimərtəbəli malikanə təxminən 3 185 kvadratmetr sahəyə malikdir, orada səkkiz yataq otağı, doqquz hamam otağı, kitabxana, qonaq otağı, şüşəli

terras var. Bina 1956-cı ildə tikilsə də, sonradan orada müasir üslubda təmir işləri aparılıb. Evin əsas xüsusiyyəti okeana və boş çimərliyə açılan panoramik terrasın olmasıdır./Sfera.az

Oğurluq edən keçmiş məhkum tutulub



Lənkəranda silsilə oğurluqlar edən keçmiş məhkum tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən il dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 800 ABŞ dolları, 700 manat məbləğində pul və qızıl-zinət əşyaları oğurladığına görə tutulmuş Gərmətük qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Hacızadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun daha bir evdən meşə əşyaları oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Qadına qarşı soyğunçuluq edən şəxs yaxalanıb



Paytaxtda qadına qarşı soyğunçuluq edən şəxs məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, martın 3-də Bakı şəhər sakini N.Mahmudovaya zor tətbiq edib içərisində 220 manat məbləğində pul, bank kartı və mobil telefon olan sellofan paketi soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini Q.Manafov Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

“Wuling” dünyanın ən populyar elektromobili olub



Çinin “Wuling” elektromobilləri 200 gündə 200 min satışa imza ataraq bu sahədə rekord müəyyən edib. Bu barədə “ITHome” internet nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, istehsalçı kompaniyanın məlumatına görə, gün ərzində Çinin materik hissəsində azı min ədəd elektromobil satılır. 2021-ci ilin yanvarında “Wuling HongGuang Mini EV” dünyada ən populyar elektromobil modeli olub. Müqayisə üçün deyək ki, yanvar ayında 36 min 762 ədəd “Wuling” və 21 min 589 ədəd “Tesla” elektrokarı satılıb.

Şəhər yolları üçün nəzərdə tutulan yığcam “Wuling” heçbəki 17,4 at gücünə malik bir ədəd elektrik mühərriki ilə təchiz olunub. O, bir dəfəyə enerji toplamaqla versiyadan asılı olaraq 120 və ya 170 kilometr yol qət edə bilir. Elektromobil hələlik yalnız Çində satılır. Hazırda onun qiyməti 28,8 min yuan (təxminən 4325 dollar) təşkil edir.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel:598-33-90 Faks:493-11-62

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc və SİA agentliklərinin
məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**